



Bu bir xalq qəzetidi

# ADALET

2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib

Hesab edirik ki, yaxın bir ay ərzində Vətən müharibəsindəki qələbəni bizə yaşadan şəhidlərimizin ailələri, qazilərimiz, əlillik qazanan hərbiçilərimizin bütün növ sosial ödənişləri və təminatı təmin ediləcək.

Adalet.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talibov deyib.

Onun sözlərinə görə, bu günə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib: "Sosial təminatın həyata keçirilməsi zamanı Vətən müharibəsi şəhidləri və qazilərin ailələrinə xüsusi diqqət ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ailələri mütəmadi olaraq ziyarət edir, problemləri ilə maraqlanırlar. Hazırkı dövrə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib. Bundan əlavə 2000 şəhid ailəsi və müharibə əlillinin özünüməşğulluğu təmin edilib. Təqribən 2700 nəfərə sosial psixoloji və reabilitasiya xidmətləri göstərilib ki, bu xidmətlər də hazırda davam edir".

## Tərxis edilmiş şəxslərin müraciətləri üçün Müdafiə Nazirliyində komissiya işə başladı



Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşırlar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən ADALET.az-a verilən məlumatda bildirilir ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir: "Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.

Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazirliyin rəsmi internet sahifəsində ətraflı məlumat verilib.

Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdır".

## Azərbaycan və Ermənistan rəsmiləri Şurnuxda görüşdü

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral arazıda və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak edib. Görüşlərdə dövlət sərhədlərində baş vermə insidentlərinin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənlişdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talehərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olub. Eyni zamanda, aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən əldə edilmiş atəşkəse davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.



## FHN Türkiyədən 20 mütəxəssis gətirdi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətli vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı sahifələrdəndir. Lakin müharibənin törətdiyi fəsadlar qazılarmızda, o cümlədən doğmaların itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirinə də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ADALET.az-a verilən məlumatda bildirilir ki, vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 nəfər mütəxəssis psixoloq dəvət olub. Türkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat verəcəkdir.

Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək, deyə nazirliyin məlumatında bildirilir.

Bu bir xalq qəzetidi



# ADALET

www.adalet.az

Qurucusu:  
Adil Minbaşişiyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin iyulundan çıxır

№ 003 (5835) 12 yanvar 2021-ci il

Qiyməti 30 qəpik

## Dörd saat davam edən Moskva görüşü



Düənən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. ADALET.az-ın "RIA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, görüş 4 saatadək davam edib. Vladimir Putin hər iki liderlə Qarabağla

bağlı aparılan görüşün vacib və faydalı olduğunu vurğulayıb. Görüşün yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.

## "YAŞAT" Fondu daha bir qazinin fiziki bərpası üçün tədbir görür

YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ADALET.az-a verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatdıran qazimiz Yusif Ağamədovun fiziki bərpası prosesini daha da sürətləndirmək üçün "YAŞAT" Fondu tərəfindən xaricdən sifariş edilən "RGO" ortopedik cihazından istifadə olunur: "Bu cihaz vasitəsi ilə hərəkət məhdudluğu olan qazilərimizin bərpası üçün imkanlar genişləndirilir. "YAŞAT" Fondu onun müalicəsinə tam yekunlaşana qədər nəzərdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin".



## Türkiyə Müdafiə Nazirliyi: "Qarabağda minalardan təmizlənmə işləri davam edir"

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizlənmə işləri davam edir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tələ qurduğu minalı ərazilər Azərbaycan Ordusu tərəfindən təmizlənir:

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarışı və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən "məhəmtçilərimiz" işğaldan azad edilmiş Qarabağda da mina təmizləmə fəaliyyətlərini davam etdirirlər".

Mehman CAVADOĞLU

## Anlaqsız prezidentin impiçmenti

Sovetlər Birliyi dağıldandan sonra dünyanın hələ ki yeganə super dövləti və şərriksiz lideri titulunu heç kimlə bölüşməyən Amerika haqqında tez-tez təkrar olunan məşhur bir deyim var: "ABŞ siyasəti dəyişməyəcək qədər güclüdü". Bu ifadə daha çox hər dörd ildən bir ölkədə keçirilən və az qala, ölümlə-dürim mübarizəsi səviyyəsinə çatdıran, dünyanın ən ucqar guşələrində belə bitdə-bitdə izlənen, bəzən saçıyoldu səviyyəsində qızğın dartsımalara səbəb olan hər prezident seçkisi ərəfasində söylənilir və zamanla öz təsdiqini tapır. Çünki bir nömrəli kreslodə kimin oturmasından asılı olmayaraq, doğrudan da, həyat yenə öz təbii axarında davam eleyir, ne ABŞ-ın, ne də dünya siyasətinin prezidentinin əlinə, aydın seziləcək heç bir köklü dəyişiklik baş verməyir, hər yeni prezidentin gəlişindən qeyri-adi nəsa umanların hamısı umsuq olur.

Bax: səh.3

## Şəhid polkovnik-leytenant Həmdəm Ağayev



Şəhid polkovnik-leytenant Həmdəm Ağayev... Cənab Komandir Ağdam rayonunun Sıxıvənd kəndindəndir. Həmdəm Ağayev həm I Qarabağ həm də II Qarabağ müharibəsində iştirak etmişdir.

I Qarabağ müharibəsində Ağdərə uğrunda qəhrəmanca vuruşur. II Qarabağ müharibəsi başlayan gündən döyüşlərə qatılır və 9 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.

Prezidentin sərəncamı ilə "Vətən uğrunda", "Azərbaycan bayrağı" ordeni və "Füzulinin azad edilməsi uğrunda" medal ilə təltif edilib...

Ruhun şad olsun Cənab Polkovnik Leytenant...

## Bidzina İvanişvili siyasətdən getdi

Gürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

ADALET.az-ın məlumatına görə, bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.

O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.

Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefaya verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.

Elmi araşdırma: Həyat yoldaşları zamanla bir-birlərinə bənəyirlər



Stanford Universitetinin alimləri "ziddiyyətli" insanlar bir-birlərini qətiyyətlə cəlb etmədiklərini söylədilər. Əksinə, həyat yoldaşları zamanla bir-birlərinə bənəyirlər.

FAN xəbər verir ki, mütəxəssislər 517 cütlüyün iştirak etdiyi araşdırma aparıblar.

Alimlər insanları evliliklərinin əvvəlində, 20 - 69 illik münasibətlərindən sonra müqayisə ediblər.

Elmi nəticələr göstərir ki, insanlar ciddi bir münasibət qurmağı planlaşdırırlarsa və ya ailə qurmaq istəyirlərsə, özlərinə bənəyirlər üstünlük verirlər.

## Ə, NİYƏ ÖLMÜRSƏN?

Deməli, Qorbaçov Qarabağdan danışsın və deyib ki, qalib və məğlub tərəf olmalı deyil.



## İNƏK

Bir adam kənd çayxanasında oturub ağlayır. Dostları soruşur:

- Ə, qaça, niyə ağlayırsan?

- Heç soruşmayın. Səhər namazdan dönrəkn gördüm ki, bir dəstə adam zorla bir inəyi yük maşınına mindirmək istəyir. İnək minmək istəmir. Mən yaxınlaşdım, inəyin başını qəşəng bir oxşadım, heyvan sakitləşdi, mindi maşının banına və çıxıb getdilər. Evə gəldim, gördüm anam ağlayır. Soruşdum niyə ağlayırsan, dedi ki, inəyimi ögurlayıblar.

Dostları təselli verir:

- Ə, yekə kişisən inəkdi də tapırlar.  
- Ə, ona ağlamıram ey?  
- Bə niyə ağlayırsan?  
- İnək mənə tanışdı, mən inəyi tanımadım. Axmaqlığıma ağlayıram.



## günün LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədli (gül kimi Akif Əhmədli, bu "gül"ü hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şər yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Ba-

xırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam gətsin. Vəli: - Ə, adam deyil, müqəvədi.

zünə müqəvva kimi görünür, adamdı. Vəli: - Ə, san sərxoşsan ey, görmürsən müqəvədi, adam olsa əlində telefon olardı.

- Ə, bir az vurmuşuq, gō-

## İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk açıqlama



**"Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir".**

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

"Bu gün imzalanmış bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə biləcək yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər", - Əliyev bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işğuzar səfər edib.

Səfər zamanı Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli Nikol Vovayeviç.

Siz Moskva salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağ dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasında gedisgin, mövdu problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmişiniz.

Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz əlavə silahsızlanma, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəse nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmişiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparırlar. Biz sizinlə daim əlaqədə olmaşuq, birlikdə kompromis axtarıışıq.

Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən, xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu bənzər sənədə, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramllarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toquşmalardan zərər çəkmiş dinc əhəlinin normal həyata qaytmasına hertərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.

Bu halda xüsusilə qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalarla riayət etməyə çalışır.

Biz öz hərəkətlərimizi müəmmadi olaraq tərəfdaşlarımız - Minsk qrupunun həmsərdərləri ilə razılaşdırmaqda davam edirik.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasında, həm erməni, həm də Azərbaycan xalqlarının mənafeələrinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.

Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəse riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramllarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.

Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib. Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.

Rusiyaadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.

Fikrimcə, bu gün, ilk növbədə, öten il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamnamə istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib əhəmiyyətli. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.

Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusilə diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrupu məşğul olacaq.

Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işğuzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız burada maraqlıyıq.

"2020-ci il tarixdə 30 il işğal altında qalan torpaqlarımızın şanlı ordumuz tərəfindən azad olunması, xalqımızın şanlı Qələbəsi illi kimi qalacaqdır. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik."

30 ilə yaxın müddət ərzində torpaqlarımızın dinc yolla işğaldan azad edilməsi üçün beynəlxalq səviyyədə danışıqlar aparılırdı. Lakin isər Ulu Öndərimiz Heydər Əliyevin, İstərsə də prezident İlham Əliyevin bütün cəhdlərinə baxmayaraq Qərbdəki havadarlarına arxayın olaraq, hətta Dağlıq Qarabağda ermənilərə Azərbaycan Respublikası tərkibində ən yüksək status verməsi təklifləri də Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmirdi.

Danışıqlar Minsk qrupu çərçivəsində aparılırdı. Faktiki olaraq, Ermənistan bu müddət ərzində danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq, status -kvonu saxlamaq istəyirdi. Bir sözlə danışıqların imitasiyası prosesi gedirdi. Hələ 2003-cü ildə prezident İlham Əliyev Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdi ki, "mənəm üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir". Tarixi ədalətin bizim tərəfimizdə olması, beynəlxalq hüququn norma və prinsipləri müəyyən ümidlər yaradırdı ki, ki, bu məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə, Ermənistanın tərəfinin fəaliyyəti, siyasəti, atdığı addımlar ümidlərlə azaldırdı. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni dinc yolla həll etmək istəyində deyil.

Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak etməklə görünürü yarıtmamağa, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq niyyətində idi. Möhtərəm prezident dəfələrlə həm danışıqlar prosesində, həm də bütün beynəlxalq tədbirlərdəki çıxışlarında məsələnin həllinin Azərbaycan üçün prioritet məsələ olduğunu və xalqımızın heç vaxt işğalla barışmayacağını bildirdirdi: "Azərbaycan heç vaxt imkanı verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Biz heç vaxt qondurma "Dağlıq Qarabağ respublikası"na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səvərmə keçirməyəcəkdir".

Deyişən dünyada qüvvə amilinin ön plana çıxarılması, müstəqil siyasət aparan dövlət kimi, Azərbaycan da güc toplamaq məcburiyyətində qoymuşdu. Bunun üçün isə düzgün siyasət aparılmalı, iqtisadiyyatı gücləndirmək lazımdı. Son 17 il ərzində ölkə başçımız, ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə kimi qarşısına qoydu. Bu illər ərzində heç

**"Müharibə bitdi. Savaşın dumanı da yavaş-yavaş çəkməyə başlayır. Cəmiyyətdə savaştan sonrakı müəyyən məsələlərə bağlı müzakirələr aparılır. Əsas müzakirə mövzularından çıxan sualları milt vəkil Aqil Abbasla müzakirə etdik. İnsanların sosial şəbəkələrdə, ictimai müzakirələrdə bir-birilərinə ünvanladığı sualları biz də deputat Aqil Abbasla ünvanladığıq. Deputat Aqil Abbasın Publika.az-a müsahibəsini təqdim edirik:**

**- Aqil müəllim, müharibə başa çatdı. Ölkəmiz 30 il sonra ərazi bütövlüyünü bərpa etdi. Sizcə, bundan sonra hərbi xərclərimizi azaltmalıyıq mı? Hərbi sahəyə ayrılan xərcləri başqa sahələrə yönəltməylik, yoxsa ordumuzun arsenalını daha da gücləndirməliyik?**

**-** Heç bir halda hərbi xərclərimizi azaldılmamalıdır. Çünki düşmən qapıdadır və hər

# "BU QƏLƏBƏ TARİXDƏ ƏBƏDİ QALACAQ"

## 30 illik həsrətə son qoyuldu

bir təzyiç, heç bir təhdid onu güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək yolundan döndərə bilmədi. " ... təzyiqlərə məruz qalardım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şərh-böhtanə, bütün təzyiqlər, bütün təhdidlərə hazır idim. Bir amalm var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!"

"Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətdə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formata etməmişdik. Demişdim ki, təcrübəçiyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistanıdan yan keçdi, telekommunikasiya xətləri Ermənistanıdan yan keçdi, elektroenergetika layihələri Ermənistanıdan yan keçdi. Ermənistan mümkün olan gərilərdən məhrum edildi" - deyər Prezident İlham Əliyev xalqa müraciətində bildirdi.

Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

**"Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir".**

Ermənistan havadarlarının dəstəyi ilə artıq özünü işğal altında qalan torpaqlarımızın sahibi kimi aparırdı. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini də bu ərazilərə buraxmırdı. "Hər il mən bunlara deyirdim ki, niyə getmişiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdır, yaxud da ki, erməniləşdirilir. Getməyirdilər ki, Ermənistan buraxsın. Ona görə, bax, bütün bu işləri görərək biz Qələbə günümüzdü yaxınlaşdırırdıq. Əgər mənəm əvvəlki çoxsaylı çıxışla-

vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq".

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə işti-

rak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistanın imkan verdi ki, bunu bəhanə götürərək desin, bəli, Azərbaycan bizim vertolyotu-muzu vurdu, indi danışıqlar dayanmalıdır. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyirlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta həmsədrliyin bəli hər dəfə danışıqlar ərsəsinə də uğursuz danışıqlardan sonra da bu fikiri səsləndirirdilər.

"Biz Ermənistan, onun havadarları, onun himayədarları və erməni-prəst qüvvələr qarşısına təkbəşinə çıxırdıq. Təkbəşinə! Heç kimi bizi biza sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxta-cəmlər edərək sənədlərin tərtibatında guya səhvlər olub deyər bizi hansısa variantla təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdə. Çünki güclü iradə var idi və hər. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımız işğaldan azad edilməsi ən başlıca

diqlərini deyirlər... Axı kimse Vətən döyüş meydanına hansı fəxri ad, sosial imtiyaz üçün getməməlidir..."

- Layıq olan heç kəs diqqətdən kənar qala bilməz. İstəyirlər ki, bir günün içərisində hər şey həll olunsun; yaralıların hamısı sağalsın, onlara qayğı da başqa cür olsun. Görürsünüz, Prezidentin yaralıları, döyüşçülərə bağlı ard-ard imzaladığı sərəncamlar var, onlar göz öndündür. Burada bir məsələ də var, tutaq ki, kimse müharibənin bitməsinə 3-4 gün qalmış azad edilmiş torpaqlarda arxa müdafiə xəttində oturub, heç bir döyüşdə də iştirak etməyib. Tutalım, Füzulinin, Ağdamın hansısa kəndində olub, döyüşlərə də qatılmayıb. Axı, "o, mənə qəhrəman adı verin" deyər bilməz. Bu da olmaz. İndi siyahılarda müəyyən nöqsanlar da var, yəni, hərbi hissə komandirləri bəzən müəyyən

dənərlin medal uğrunda müharibəyə getmələrinə inamıram. Əsgər, zabıt torpağını, millətinin namusunu, qeyrətini qorumaq üçün gedib. Babək Səmidli, yaxud Rauf Orucov, Polad Həşimov fikirləşirdi ki, ona Milli Qəhrəman adı verəcəklər?! Onlar torpağını qorumağa gediblər, başqa heç nə fikirləşməyiblər.

**- Məcburi köçkünlərimizin Xankəndi, Ağdərə, Xocavənd, Xocalıya qayıtlmaları ilə bağlı cəmiyyətimizdə müəyyən narazılıqlar var. Ermənistan tərəfi razılaşmaya əməl etməyə, məcburi köçkünlərimizin geri qayıtmasına maneə yarada bilər mi?**

- Ermənistan qələt edir. Üçtərəfli razılaşma var və üç ölkə bu sənədə imza atıb. Yavaş-yavaş Xocalıdan olanlar Xocalıya, ağdərəli Ağdərəyə qayıdacaq. Bunun üçün zaman lazımdır. Hələ ki, iş gedir. Ərazilər minalardan təmizlənir. Ağdərənin kəndlərinə yaşayın camaat! Əziz kəndlərinə geri dönəcək. Sırxavəndə, Narişalara, Bağlıpöyyəyə, Ağdabana və sair... Hamı öz yurduna qayıdacaq. Bunun üçün şərait və zaman lazımdır. Bu gün camaatı aparıb Xocalıya tələkə, nə yeyib-ıçəcəklər, harada işləyəcəklər, nə əkilib-biçəcəklər?! Gərək onlar üçün müəyyən infrastruktur da qurulsun.

**- Bəs siz özünü Ağdamda evinizə nə zaman tikəcəksiniz?**

- Gedib həyatımızı, məhləmizi, küçəmizi minalardan təmizləmişəm. ANAMA-nın əməkdaşları sağ olsun, təmizləyiblər. Dövlət icazə verən kimi gedəcəyəm. İndi mən gedib partizanlıq edib evimi tikirəm - deyər bilmərəm. Bu olmaz. Hər şeyə dövlət icazə verməlidir. Tikintiyyə icazə verildənə birinci mən gedib öz evimizi tikəcəyəm. Təkcə mən yox, yüzlərlə ağdamlı gedib öz evini tikəcəm. Hətta Ağdamda evi olmayanlar, Quzanlıdan, İmamqulubeylidən olanlar... Şahir Rüstəmov var, Konstitusiyaya Məhkəməsinə aparar rəhbərdir, o İmamqulubeylidəndir, onun evi yanmayıb, həmin kənd işğal edilməyib. Xalq artisti Mənsun İbrahimov... Quzanlıdır, Ağdamın özündə evi yanmayıb. Onlar mənə deyirlər ki, icazə verilən kimi gedib bir dostumuzu, imkansız ev tikək. Bu qəbildən xeyli adlar saya bilərəm. Mənə bununla bağlı xeyli zənglər gəlir. Çünki mən bununla bağlı ağdamlılara müraciət etmişdim.

**Hazırladı: Rüstəm HACIYEV**



## Aqil Abbas: "Axı, o, mənə qəhrəman adı verir" deyər bilməz"

an sarsaqqlaya, həddini aşar bilər. Son vaxtlar özlərini aparmaqları da bunu göstərir. İstənilən halda hərbi bütöçəmizi diqqətdə saxlamalıyıq. Orduya ayrılan vəsaitləri azaltmalı deyilik.

**- Müharibə bitməyə Ermənistanın yüksək çinli məmurları, hərbiçiləri sülhməramlların nəzarətində olan Xankəndinə yənə səfərlər edirlər. Sizcə, Azərbaycan tərəfi məsələyə hansı reaksiyanı göstərmişdir?**

- Azərbaycan tərəfi yəqin ki, bunun qarşısını alacaq. Hərbi qüvvə gələrsə, buna reaksiya verəcək. Rəsmi Bakı bununla bağlı Rusiya tərəfi ilə, sülhməramlılarla ciddi danışıqlarıdır. Ermənistan-Azərbaycan dövlət sərhəddindən bu tərəfə silahlı şəxs keçə bilməz. Əgər bu baş versərsə, Azərbaycan bunu zərərsizləşdirməlidir. Bilirməm, Laçın dəhlizində Azərbaycanın postları varmı, yəqin ki, var. Belə olan təqdirdə, Xankəndinə gedən hər bir erməni Azərbaycan Bayrağının altından keçib getməlidir.

Çünki artıq o, terrorçudur. Bunu möhtərəm Prezident də deyib.

**- Aqil müəllim, terrorçu demişsən, Ermənistan tərəfi Xocavənd istiqamətində axırıncı silahlı toquşmalardan sonra tərsilə edilən erməni yaraqlılarının terrorçu kimi həbs olunmasını, Ermənistan qayıtarılmasını tələb edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?**

- Belə ola bilər ki, onların bəziləri silahlarını ataraq həm bizim əsgərlərdən qaçıb meşələrdə gizləniblər, həm də döyüşmək istəyiblər, belələrinin silahı yoxdursa, əliyalındırsa, bu bərədə nəse düşünmək olar. Silahsız adam terrorçu deyil. Amma kimsə müqavimət göstərsə və təslim olmaq istəmirsə və zərərsizləşdirilsə, onlar terrorçudur. Belələri ya yerində məhv edilməli, ya da həbs olunmalıdır.

**- Müharibədən sonra 90 mindən çox hərbiçimiz göstərdikləri şücaətə görə mükafatlandırıldı, təltif olundular. Bəzi döyüşçülər isə diqqətdən kənar qal-**



# Anlaqsız prezidentin impiçmenti

Sovetlər Birliyi dağıldandan sonra dünyanın hələ ki yeganə super dövləti və şərksiz lideri titulu heç kilmə bölüşməyən Amerika haqqında tez-tez təkrar olunan məşhur bir deyim var: "ABŞ siyasəti dəyişməyəcək qədər güclüdür". Bu ifadə daha çox hər dörd ildən bir ölkədə keçirilən və az qala, ölüm-dirim mübarizəsi səviyyəsinə çatan, dünyanın ən ucqar guşələrində belə bitdə-bitdə izlənen, bəzən saçıyoldu səviyyəsində qızgın dartışmalara səbəb olan hər prezident seçildikdə ərəfəsində söylənilir və zamanla öz təsdiqini tapır. Çünki bir nömrəli kreslodakı kimin oturmasından asılı olmayaraq, doğrudan da, həyat yenə öz təbii axarında davam eləyir, nə ABŞ-in, nə də dünya siyasətinin gedişatında ən azı, aydın seziləcək heç bir köklü dəyişiklik baş verməz, hər yeni prezidentin gəlişindən qeyri-adi nəşə umanların hamısı umsuq olur.

Dörd il bundan əvvəl, yeni, amerikalıların daha çox biznesmen və şou-biznes əhlinin çilgini personajı kimi tanıdıqları Donald Tramp özünü siyasətçi kimi yeni ampuada təqdim etmək fikrinə düşəndə çoxları bunu o qədər də ciddiyyə almırdı. Onun qeyri-adi fikirləri və davranışları uzun illər boyu prezidentliyə namizədlərdən qaliblaşmış tezislər eşitməyə verdiş eləmiş bir toplumda xeyli fərqli ovaq yaratsa da, bunun qələbəyə gətirib çıxardacağına inanmaq çox az adam var idi.

Daha çox qulaqla düşünməyə verdiş eləmiş kütlədən fərqli olaraq bir çox ciddi ekspert və analitiklər seçiləcəyi təqdirdə ölkəsinə NATO-dan çıxardacağını anons edən bu zoran siyasətçinin Amerika üçün necə bir təhlükə olduğundan çox ciddi narahatlıq keçirirdilər. Həmin vaxt, yeni hələ seçkilərə təzə start verildiyi, ölkənin iki əzəli və əbədi partiyasından olan iddiaçıların bir-birləriylə yarışdığı ilkin seçim mərhələsində professor Qubad İbadovun Duke Universitetindəki bir həmkarı namizədlərin çox original təsnifatını vermişdi: "Əgər Marko Rubio seçilsə o, ABŞ-in ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə o, ABŞ-in ilk Kanadalı prezidenti olacaq, əgər Bernie



Sanders seçilsə, o, ABŞ-in ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə o, ABŞ-in ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə o, ABŞ-in sonuncu prezidenti olacaq".

Düzdür, Trampın Amerikanın sonuncu prezidenti olmağa gücü çatmadı, amma bu günlərdə ölkədə baş verən proseslər göstərdi ki, professorun yarıciddi-yarızarafat söylədiyi proqnozu doğrultmaq üçün o, elindən gələnlər hər şeyi elədi. Məğlubiyyətlə barışmadı, bir çox ştatlarda səslərini təzədən sayılmasından tutmuş, məhkəmələrə kimi hər yere baş vurdu, hətta bəzi ştatlardakı qatı tərəfdarlarının, məsələn, respublikaçıların Texasdakı başçısı Allen Uestin dililə ölkəni parçalamaq dərəcəsinə avatürüst hədə-qorxulardan da çəkinmədi. Həmin A. Uest 17 ştatın iştirakıyla "Ştatlar İttifaqı" adlı bir qurumun yaradılmasının vacibliyi haqqında bəyanat vermişdi ki, bu da ölkənin faktiki olaraq ikiye bölündüyü vətəndəş müharibəsi dövründəki vəziyyətə çağırışdan başqa bir şey deyildi.

Onun seçkidən sonrakı bütün davranışları aydın şəkildə göstərdi ki, hakimiyyətdən xoşluqla əl çəkmək fikrinə deyil. Bütün qanuni və hüquqi təşəbbüsləri bir-birinin ardınca iflasa uğradıqca daha radikal addımlar atacağı barədə mətbuatda, demək olar ki, hər gün yeni informasiyalar dolulaşdırıldı. Hətta prezident iqamətgahının özündən belə ictimaiyyətə təşviş dolu məlumatlar ötürülürdü. Hələ Konqresin qarşısındakı olaylardan bir neçə gün əvvəl həmin mənbədən yayılan məlumatların birində deyilirdi ki, o, vaxtının çoxunu öz kabinetində vəkili Sidni Pauel və milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Maykl Filinlə birlikdə keçirir və çox güman ki, seçkilərin nəticələrini ləğv etmək və hakimiyyəti qəsb etmək üçün yollar axtarı.

Görünür, bu cür senarilər son mərhələ üçün nəzərdə tutulmuş. Hələlik seçkilərin nəticələrinin Konqresdə təsdiqinə mane olmaq lazım idi. Odu ki, o, ölkənin hər tərəfindəki qatı tərəfdarlarını Kapitolinin qarşısına toplayaraq son hüquqi şansını da sınağa qərara alır, bu da alınmasa, savadlı adamların sözü olmasın. "B planı"ni işə salıb daha sərt gedişlər etməyi planlaşdırırdı. Bəlkə də, Konqresin fəthi və dörd nəfərin ölümüylə nəticələnən hadisələr gələcək daha ağır faciələrin qarşısını almaqda həlledici rol oynadı, nə bilmək olar.

Təbii ki, onun öz ətrafındakı adamların əksəriyyətinin, üstəlik, bir çox dövlət və ictimai institutların - ədliyyənin, mətbuatın, xüsusilə, Pentagonun bu cür dirənşlərdən məmnun olmaması və yeri gəlincə müqavimət göstərməsi belə ağılsız senarilərin baş tutacağına əl yeri qoymurdu, ard-ardaşı kəsilməyən həyəcan təbəllərini çox az sayda adam ciddi qəbul eləyirdi. Amerika demokratiyasının bu cür asanlıqla çat verəcəyinə ölkənin daxilində və xaricində, demək olar ki, heç kim inanmırdı. Amma Konqresin qarşısındakı olaylar göstərdi ki, Trampın gizli məsləhətçilərinin əndişə keçirən azlıq haqlıymış. Daha pis variantlar da ola bilərdi.

Tramp seçki saxtakarlıqları barədə çıxış və bəyanatlarında öz ölkəsinin üçüncü dünya ölkələriylə müqayisə edə-ədə axırda haqqqəten onu banan respublikasına çevirdi. Bu hadisələrin ABŞ-in nüfuzuna vurduğu yaraları uzun müddət sağaltmaq mümkün olmayacaq. Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatlar hazırlayan məmurları, sözbəxmayan ölkələri avtoritar idarəçiliklə ittiham edən rəsmlər hələ uzun müddət inamly görünməyəcəklər, kompleksli davranışlardan yaxa qurtara bilməyəcəklər.

İndi ABŞ konqresmenləri Trampın impiçmentini gündəmə gətiriblər. Bu impiçment məsələsi təzə söhbət deyil, bütün prezidentliyi dönəmində domokl qılıncı kimi daim onun başının üstündə asılı vəziyyətdə dayanıb durmuşdu. Hakimiyyətinin ömrünə sayılı günlər qalmış bir adamın vəzifədən zorla kənarlaşdırılması bəzilərinə qəribə görüne bilər. Amma Amerika elə dövlətdi ki, hərəketlərinin ölçü-biçisini bilməyən etibarsız adamın onun başında bir gün, hətta bir saat da olsa qalması ağır fəsadlara yol açar.

Üstəlik, nəzərə alsaq ki, impiçmentin səbəbi hansısa ciddi qanun pozuntusu yox, subyektin anlaqsız olması faktıdır, onda bunun nə qədər həssas və vacib bir məsələ olduğunu izah etməyə ehtiyacı qalmaz.

Məsələ burasındadı ki, Trampın anlaqsızlığı təkəv Konqresə hücum olunan gününün hadisəsi deyil. Seçkilərdəki məğlubiyyətdən sonra atdığı addımların yuxarıda ötkəri sadələşdirilmiş xronikasından da göründüyü kimi prezident ən azı son iki ayı ki, bir dərdə mübtələdi.

Odu ki, onun özüylə yanaşı həmin müddətdə verdiyi bütün qərarlar da "impiçment" edilməli. İki ay ərzində o, xeyli xəstəhal qərarlara imza atıb. Ən azından onlardan birini, məsələn, öz ölkəsinin ən yaxın və ən vacib hərbi müttəfiqi olan Türkiyəyə qarşı tətbiq elədiyi sanksiyalar aradan qaldırılmalıdı. Çünki anlaqsız vəziyyətdə imzalanıb. Çünki bir neçə il əvvəl öz dililə demişdi ki, Türkiyənin Rusiyadan "S-400"-lər almağa məcbur olması rəsmi Anqaranın yox, Obama hökumətinin günahıdır.

Amma Konqres bu sanksiyaları nainki ləğv etmədi, hətta öz yağmalanmasından bir neçə gün əvvəl təsdiqləyərək bəyan elədi ki, qarşıdakı günlərdə onun daha da ağırlaşdırmaq fikrindədi. Daha bunun başqa adı yoxdu. Görünür, tibbdə yoluxucu xəstəlik sayılmayan anlaqsızlıq siyasətdə fərqli simptomlarla üzə çıxır.

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videomüsavirə zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ və Laçın dahlizində yerləşən Rusiya sülhməramlı missiyasının fəaliyyətinə toxunub:

"Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyirlər, göz yumuruq".

(Ermənistanda Dağlıq Qarabağa "Artsax" deyirlər) və Ermənistanın bayrağı var. Ermənistanın ya "Artsax"ın bayrağın mənim torpağımda nə işi var?"

"Orada yalnız Azərbaycan və sülhməramlı bayrağı ola bilər"

Deputat hesab edir ki, o bayraq çıxarılmalıdır: "Orada yalnız Azərbaycan və sülhməramlı bayrağı ola bilər. İkincisi, ermənilər Laçın

## Aqil Abbas: "Bütün Qarabağ ərazisində prokurorları Azərbaycanın Baş prokuroru təyin etməlidir"

O daha sonra sual edib: "Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. Əlbəttə, biz imkan verməyə də bilərdik".

Bu məsələ Azərbaycan müxalifətinin də gündəmindədir. Onlar da vurğulayırlar ki, Rusiya sülhməramlılarının komandiri Dağlıq Qarabağda tanınmayan və Azərbaycanın separatçı saydığı qüvvələrlə görüşür.

"Bu zaman Rusiya bayrağı ilə yanaşı separatçıların da bayrağı qaldırılır", deyər onlar iradlarını dilə gətirirlər.

Ümumilikdə Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycanı nə dərəcədə qane edir?

"Azərbaycan həmin sülhməramlıları yerinə otuzdurmalıdır"

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə açıqlamasında bildirib ki, Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlı qüvvələri öz səlahiyyətlərini çox aşır:

"Azərbaycan həmin sülhməramlıları yerinə otuzdurmalıdır. Bildirilməlidir, sənin fəaliyyətin nədir, səlahiyyətin nədir. Üçtərəfli bəyanatda bu qeyd olunub. Yerinə yetirə bilmirsən, xoş gətdin. Azərbaycan bu missiyayı pozmaq hüququ var və bəyanatda bu yazılıb".

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları bir neçə məsələdə öz səlahiyyətlərini aşır: "Birincisi, bu sülhməramlılar orada oturublar, yanında da o qondarma "Artsax"ın



dahlizi ilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılıq, keçə bilərlər. Onda mənə də icazə verinlər ki, mən də Ağdamdan 37 kilometrlik yola İrəvan gedim. Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yola İrəvan getməyim? Niyə mən Kəlbəcərə Murovdan getməyim? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. Niyə mən oradan getməli deyiləm? Sən sülhməramlısansa, mənə də qoru, mən oradan gədim".

"Azərbaycanda başqa ölkənin ordusu ola bilməz"

Komitə üzvü vurğulayıb ki, Rusiya sülhməramlıları Ermənistan və ya separatçıların hərbiçilərini ərazidən çıxarmalıdır: "Onların hərbiçiləri orada ola bilməz. Rusiya sülhməramlıları onları oradan çıxarmalıdır. Azərbaycan başqa ölkənin ordusu ola bilməz. Azərbaycan ərazisində bir ordu ola bilər, o da Azərbaycan ordusudur. Ümumiyyətlə bütün Qarabağ ərazisində prokurorları, polisleri Azərbaycan Daxili İşlər Nazirliyinin polisleri olmalıdır. Belə olmalıdır və belə də olacaq. Bir az zamana ehtiyac var".

Azərbaycan Ordusu nə vaxt ayağa qalxıbsa, nə vaxt döyüşə atılıbsa noticadan asılı olmayaraq hər zaman möhtəşəm performans göstərmişdir. Bu, I Qarabağ döyüşlərində də belə olub, Avqust, Fevral, Aprel və İyul savaflarında da belə olub. Uzaq keçmiş olmadığımıza görə, yəqin ki, hamımızın yaddaşındadır:

"Lələtəpə fəthləri"

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında

## Qədim Oğuz elindən şəhidlərə ehtiram

Əvvəl "Lələtəpə fəthləri", indi də "Bulaq" abidə kompleksi



Böyük Bəhməlidə Şəhidlərə abidə qoyuldu

da baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birlişmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan montəqinə ədalət edib. Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəklikə nəzarət olmağa başlayırdı.

Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sradan çıxıb. Döyüşlərdə ermənilərə

məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

O da yadımda olar ki, 2017-ci ilin aprel ayında Füzuli rayonunda aprel döyüşləri zamanı "Lələtəpə" yüksəkliyinin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş "Lələtəpə fəthləri" devisi altında zəfər yürüşü keçirildi və hər kəs elliklə bu yürüşdə iştirak etdi.

Eyni zamanda Füzuli camaatı 22 şəhidlə bağlı məlumatı özümdə birləşdirən, Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimini etdiklər.

Qədim oğuz türklərinin əzəli-əbədi yurdlarından biri olan Füzuli rayonunda tarix yazan, vətən üçün canından keçən igidlər həmişə var olub və onlar yerli əhali tərəfindən də hər zaman böyük hörmət və ehtirama layiq görülür.

Beləki, bu gün Böyük Bəhməlidə kəndində Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dostluğu ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş, Böyük Bəhməlidə kəndindən olan 38 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş "Bulaq" abidə kompleksinin açılışı olub. Açılışda rayon İcra Hakimiyyətinin başçısı A. Aliyev, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhməlidə kəndinin ziyalılarından və ağısaqqallardan bir qrup və şəhid ailələri iştirak etdi. "Bulaq" abidə kompleksinin öünə əkil qoyulub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bəli, məhz belə abidə kompleksləri və daşlaşmış tarix gələcək nəsillərə Azərbaycan xalqının, Azərbaycan Ordusunun doğma yurduna sevgisini, düşmənlə qarşılaşdığı qüdrətini, yenilməzliyini, qalibiyyətini ötürə bilər.

Azərbaycan uğruna canını qurban verən hər bir azərbaycanlı, hər bir şəhidimiz qarşısında baş əyirik.

Əntiqə Rəşid

## Obrayn: ABŞ Çinə cavab verməyə hazırlaşır

ABŞ hakimiyyəti Çinin həm səhiyyə, həm də Honqkonqda mövcud vəziyyətlə bağlı fəaliyyətinə reaksiyanı gələcək variantlarını öyrənir.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayn bəyanat yayıb.

"Dünya Pekinin istər Honqkonqda hüququn aliliyinin da-




yandırılmasını, istərsə də pandemiya qarşı mübarizədə səhiyyə işçiləri ilə əməkdaşlıq etməkdən imtina etməsi kimi məsuliyyətsiz və məhvedici təcrübəsinə görə zərər çəkə bilməz. Amerika Birləşmiş Ştatları reaksiya vermək üçün gələcək variantları araşdırır", - o bildirib.

MEHRIBAN

# VƏTƏN SİZƏ OĞUL DƏDİ

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub

"Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Müzəffər Yusifli.



22.10.2000-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olan Yusifli Müzəffər Ziyəddin oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 09.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub



"Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Ruslan Rəhimov.

07.07.1986-cı ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olan Rəhimov Ruslan Tanrıverdi oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 08.10.2020-ci il tarixdə

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 12 yaşlı oğlu Elmur və 5 yaşlı qızı Əsmər Vətənə əmanət qalıb.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz Xəyal Rəhimli

Rəhimli Xəyal Rəhil oğlu 09.06.1992-ci il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olub.



Vətən Müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən döyüşlərə yollanan Xəyal Rəhimli torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 08.10.2020-ci ildə Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz MAXE Elnur Vəliyev



"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Elnur Vəliyev.

30.08.1999-cu ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olan Vəliyev Elnur Mirsiyah oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 28.09.2020-ci il tarixdə Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz Kəşfiyyətçi gizir Hüseyn Qasimov

"Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunan qəhrəman Şəhidimiz Kəşfiyyətçi gizir Hüseyn Qasimov.



13.05.1984-cü il təvəllüdü Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsi sakini Qasimov Hüseyn Kamil oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 06.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub



"Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Dünyamin Tağızadə.

21.01.2001-ci ildə Beyləqan rayonu RTS Qəsəbəsində anadan olan Tağızadə Dünyamin Rəhim oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 30.09.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.





Aslan Mehdiyev, Binaqədi RIH yanında İctimai Şüaranın sədri

## Ermanistana çökürən dəmir yumruq

Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətində həlli Azərbaycan dövləti üçün prioritet idi. Prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardı. Lakin Ermanistanın işğalçı mövqeyindən əl çəkməməsi, azərbaycanlıların yaşadığı tarixi torpaqları geri qaytarmaması ona çox baha başa gəldi. 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi.

Prezident İlham Əliyevin rəhbərliyi və əmrinə əsaslanaraq "Dəmir yumruq" əməliyyatı Ermanistanın siyasəti və hərbi gücsüzlüyü bir daha ortaya qoydu. Azərbaycan sanki "Dəmir yumruq"la Ermanistanın başına elə bir zərbə vurub ki, bu işğalçı ölkə hələ də özünə gələ bilmir. Ayrıca Paşinyan hakimiyyəti tamamilə yerindən laxlayıb dağılmaq həddinə gəldi. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan 44 gün ərzində Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşməne sarsıdıcı zərbələr endirdi, Ermanistanı məğlub etdi: "Ermanistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü özmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

Azərbaycanın dövlətinin gücü yürüdülməsinə siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi güdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şəərəflə yerinə yetirdik. Ermanistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermanistan ordusu yoxdur".

44 günlük müharibə Ermanistanı daha da böyük hərbi və iqtisadi tənəzzülə apardı. Prezidentin öz çıxışında bildirdiyi kimi Ermanistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Diqqət çəkən məqam odur ki, Prezident İlham Əliyev Ermanistana barmaq silkeləyib dəmir yumruğu bir daha göstərdi: "Ermanistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermanistan daha da peşman olacaq".

Bu gün Ermanistan artıq dalan ölkəyə çevrilib. Azərbaycanın səyləri nəticəsində Ermanistanı bütün regional layihələrdən təcrid olunub və bu siyasət öz nəticələrini verib. Əgər Ermanistan bu düşmənciliyini davam etdirəcəksə, Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Azərbaycan istədiyinə nail oldu. Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətini özü həll etdi. Ermanistanın Qarabağda qondarma dövlət yaratmaq xüylərini, separatist fikirlərini puça çıxardı. Azərbaycan öz ərazi bütövlüyü məsələsini həll etməklə həm də dünyaya öz gücünü nümayiş etdirdi. Dünya birliyinə, ictimaiyyətinə göstərdi ki, Dağlıq Qarabağ bizim tarixi torpaqlarımızdır. Azərbaycan bunu təkcə sözlə yox, hərbi gücü ilə, sübutlarla dünya birliyinə çatdırdı.

(modern.az)

## Azərbaycanda Kolani köçləri

1828-30-cü illərdə Çar Rusiyanın dəstəyilə Qarabağda məskunlaşdırılmış ermənilər elə Çar Rusiyanın xeyir düşmənləri və Azərbaycanlılara qarşı silahlı üsyanlar təşkil edərək yerli əhaliyə zülm edirdilər. Bu vaxt Ağdərə, Ağdam və Tərtərdə erməni silahlılarına müqavimət göstərən tayfalar arasında biri də Türk soylu Kolani tayfası olmuşdur.



Nikolaya yazdığı məktubunda Kolani tayfasının ermənilərə qarşı çıxaraq, imperatorun siyasətinə mane olduqlarını bildirir.

Məktubu oxuyan İmperator I Nikolay ermənilərin təhlükəsizliyini təmin etmək məqsədilə Qarabağın Kolani kəndlərinin əhalisini Şirvanə köçürmək əmrini verir.

I Nikolaydan öncə Şirvan və Muğana Kolanları Səfəvi şahı I Təhmasib 1550-ci ildə və Rus İmperatoriçəsi II Katerinin (Böyük Katerina, II Yekaterina) əmrinə 1795-ci ildə Naxçıvan və Qarabağdan köçürülmüşdülər.

1796 -ci ildə Qubalı Fətəli xan Qarabağdan Qubaya, 1810-cu ildə Pirqulu xan Qacarlı Muğan-Talış bölgəsinə Kolanların bir qismini köçürüblər.

1918 -ci ildə Hamazasp ermənilərin qisasını almaq məqsədilə Qubada Fətəli xanın gətirdiyi Kolanlarını kəndlərini yandırır. 1930-45 -ci illərdə də Stalin Kolanları Salvan və Neftçalaya köçürmüşdür.

1950 -ci ildə M.C. Bağırov Stalinin əmrinə Qubadakı Dağ Kolanlarının dövrə və atlarını müsadirə etmişdir. Çar və Sovet dönməndən Kolanlar həmişə ermənilərin fitnə-siyətlə hakimiyyətində olublar.

Qarabağda ermənilərə qarşı çıxan Kolani ağsaqqalı Hacı Rüstəmi də 1937 -ci ildə Stalin Sibirə sürgünə göndərir. Bundan başqa Cavanşir qəzasında ermənilərə qan udduran Qaçaq Şahmali də bolşeviklərin hədəfi olmuşdu.

Qafqaz. Qabil

Gündə bir söz eşidirik. Məsələn, eşidirik ki, yanacaqın qiyməti qalxdı, məsələn, eşidirik ki, benzinin qiyməti yüksəldi. Əvvəllər litri 60 qəpiyə satılan dizəl yanacağı artıq bir neçə gündür ki, 80 qəpiyə satışı çıxarılb. 90 qəpiyə satılan benzin isə 1 manata çatıb. Camaat da bu məsələyə heç də birmənalı yanaşmırlar. Biri deyir ki, düz eləmədilər qiyməti qaldırdılar, biri deyir ki, gərəkdir qiyməti aşağı salaydılar, biri də deyir ki, əşi, müharibə şəraitində də qalxıb, qalxıb, neyləmək lazımdır.

Əlbəttə, hər ağzından bir avaz gəlir və hər adam da müxtəlif cür düşünür. Çünki yanacaqın qiymətinin qalxması ilk növbədə sosial vəziyyəti çətin olan, yeni kasıb həyat tərzi yaşayan insanların həyatına mənfi təsir göstərir. Yeni o insanlar ki, onlar gündəlik çörək puluna işləyirlər. Məsələn, mənəm tanıdığım bir dostum var. Onun avtomobili dizəl yanacağıyla işləyir, taksilik fəaliyyətiylə məşğuldur. Artıq o bildirir ki, dündənən maşına minənlər yoxdur. Minənlər də köhnə qiymətə minmək istəyir. Bu da bizə sərf olmur.

### Belə baxanda qiymətin qalxması

heç sözün həqiqi mənasında əhaliyə, insanlara o qədər də sərf eləmir. Düzüldü dövlətin də öz siyasəti var, üz tutduğu xətt var, onun da müəyyən mənadə maraqları var. Amma bu Tarif Şurası çox təəssüf ki, heç vaxt əhalinin, xalqın marağını diqqətdə saxlamayıb. Bir də görürsən ki, bir gəncin içində hər şeyin qiyməti fantastik dərəcədə qalxdı və yüksəldi. Təbii ki, bayaq dediyimiz kimi, qiymət artımı tək Azərbaycan da deyil, dünyanın hər tərəfindən gələn bir prosesdir. Son vaxtlar yanacaq qiyməti hətta neft ölkəsi olan İranda da yüksəlib. Buna da normal baxmaq lazımdır. Am

# HƏR AĞIZDAN BİR AVAZ

ma ona normal baxmaq lazım deyil ki, bu yanacaq qiymətinin qalxmasıyla yanaşı, müəyyən ərzaq sənayə, qida məhsullarında sünü qiymət artımını yaranan qüvvələr mövcuddur. Və onlar da belə məqamlarda deyək ki, 3 qəpik, 5 qəpik artıma yol verirlər.

Aydındır ki, indiki şəraitdə dizəl yanacağından ən çox istifadə edən Bu sünü qiymət artımı var ki, bizim məmləkətdə həmişə olub, olur və olacaq. Çünki nə qədər nəzarət orqanı, nə qədər qurumlar qiymətlərə nəzarət etməli olduğu halda, çox təəssüf ki, sünü qiymət artımı yene baş alıb gedir. Hansı ki, İqtisadiyyat Nazirliyinin nəzəndə qiymət sünü artımının qarşısını almaq üçün xüsusi bir departament də mövcuddur.

Təəssüflər olsun ki, nəzarət orqanlarının çox olmasına baxmayaraq, ölkəmizdə bayaq dediyimiz kimi, həmişə sünü qiymət artımı var. Artıq dükanlarda, marketlərdə, mağazalarda şəkər tozunda, eyni zamanda, yuyucu məsullarda və eləcə də digər qida və ərzaq məhsullarında qiymət artımı hissi olunur. Yeni bu qiymət artımı tək yanacaq qiymətinin artması ilə deyil, ondan əvvəlki məqamlarda da zaman-zaman özünü göstərirdi.

### Və zaman-zaman

özünü göstərdikcə kütlə də bu məsələlərə sevinclə yox, sevgiylə yox, narazılıqla qarşılayıb. Ona görə də yanacaq qiymətinin qalxması bilavasitə müəyyən qüvvələrin yenedən sünü qiymət artımını yaratması üçün münbət şərait yaradır. Ona görə də bu məsələlər xüsusən də ərzaq məhsullarının, yeyinti məhsullarının

qiyməti mütəmadi olaraq nəzarət orqanlarının diqqətində, nəzərdə olmalıdır ki, ayrı-ayrı inhisarçı qüvvələr bazara diqtə edərək yanacaq qiymətinin qat-qat artıq sünü qiymət artımına yol verilməsin.

Aydındır ki, indiki şəraitdə dizəl yanacağından ən çox istifadə edən



timai nəqliyyatları və eyni zamanda, taksii fəaliyyəti ilə məşğul olan avtomobilləri və bir də kənd təsərrüfatı məhsullarını ekib-beceeren insanları. Bu məsələni də dövlət öz diqqətində saxlayır ki, onlara güzəştli yanacaqlar verilmək, onlara dövlət tərəfindən qayğı göstəriləcək və köməklilik ediləcəkdir. Dövlət təbii ki, bunun bütün tərəflərini düzgün araşdırır və çıxış yolları axtarıb eləyir. Amma məsələnin qaranlıq tərəfi ondan ibarətdir ki, dövlət bu məsələlərdə xalqa, millətə kömək edərkən müəyyən qüvvələr də sünü qiymət artımına daha çox meyillidilər. Məhz bu sünü qiymət artımının kütləvi surətdə, özü də nəzərəcarpa-caq dərəcədə artmaması üçün ilk

növbədə dövlət səviyyəsi ilə yanaşı, cəmiyyət də aktiv mövqə tutmalıdır ki, ayrı-ayrı işbazlar, ayrı-ayrı möhtəkirlər bu vəziyyətdən istifadə edərək sünü qiymət artımını yaratmasınlar.

Heç kimə sirr deyil ki, bu gün bazarlarda, marketlərdə, eləcə də çox böyük ticarət mərkəzlərində müəyic-

yən adamlar istəyirlər ki, hər hansı məhsulu daha baha qiymətə satınsınlar. Ola bilər maye dəyəri səviyyəsində hansısa məhsulun qiyməti yüksək olsun. Amma ona imkan vermək olmaz ki, bu yanacaq artımından istifadə edərək ayrı-ayrı qüvvələr dəfələrlə artıq qiymətə məhsulları bazara çıxarsınlar.

### Burdan belə bir məntiqi nəticə çıxır ki,

sünü qiymət artımı əvvəllər olduğu kimi, bu gün və gələcəkdə də baş vermə ehtimalı mövcuddur. Yeni bayaq dediyimiz kimi, marketlərdə, mağazalarda, dükanlarda ayrı-

ayrı sahibkarlar 10 qəpik, 15 qəpik əvəzinə ola bilsin ki, hər hansı ərzaq, yeyinti məhsullarını üstündə 30 qəpik əlavə qiymət yazsınlar. Bunu qarşısı dövlət orqanları tərəfindən, nəzarətədiçi orqanlar tərəfindən konkret olaraq, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu tərəfindən nəzarətdə saxlanılmalıdır, yaranı biləcək sünü qiymət artımının qarşısı alınmalıdır. Yoxsa əks təqdirdə, yanacaq qiymətinin bahalaşması ilə əlaqədar olaraq yenedən sünü qiymət artımı dalğası ölkəmizi bürüyə bilər və nəticədə cəmiyyəti, insanlar, dövlət bundan ziyandan zərər görə bilər. Hər halda, dövlətin bu məsələ ilə bağlı böyük proqramları var, konkret həll edilmiş məsələləri var və onlar da zaman gəlincə öz həllini tapacaq.

Amma buna baxmayaraq, hər ağzından bir avaz gəlir. Camaat deyir ki, yeyinti, ərzaq məhsullarının qiyməti kəllə-çarxa çıxacaq. Amma gəlin darıxmayaq, tələsməyək. Çay gəlməmişdən çirmanmayaq. Çünki biz həmin məsələlərin yaxın gələcəkdə nə dərəcədə cərəyan edəcəyini görə biləcəyik. Ona görə də birmənalı olaraq bu məsələlərdə bir az səbrli olmaq, bir az gözləmək, bir az aktiv olmaq və diqqətli olmaq lazımdır. Ən azından ona görə ki, heç kim istəmir ki, sünü qiymət artımı nəticəsində artıq bazarda pul xərcləsin, özünün büdcəsinə mənfi təsir eləsin. Təbii ki, biz həmişə çətin vəziyyətdən çıxış yolu tapmışıq. Və bu dəfə də yanacaq qiymətinin artmasıyla əlaqədar yaranı biləcək sünü qiymət artımından çıxış yolu tapacağıq.

Faiq QİSMƏTOĞLU

# Məcburi köçkünün səmimi cavabı

Ötən həftə Azərbaycan Prezidentinin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə ölkə rəhbərliyi məcburi köçkünlər arasında işğaldan azad olunmuş torpaqlara qayıtmaq və ya başqa sığınacaq tapmaq barədə diqqətə çatdıraraq onları cavablarında səmimi olmağa çağırıldı:

"Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm əvvəllər təmin olunmuş köçkünlər, həm də bu günə qədər yatacaqlarında, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz, real vəziyyəti bilək. Özü-özünü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual verildəndə səmimi cavab versinlər - öz dədə-babaları torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirinlər, biz də bilək və buna görə öz bərpası işlərimizi həyata keçirəcəyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə də sorğuların keçirilməsi hesab edirik ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdır, razı deyilmi, o ailələrin maddi

vəziyyəti, məaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir".

Doğrusu mən də inanıram ki, məcburi köçkünlərin əksəriyyəti öz doğma yurd-yuvalarına qayıtmaq istəyində olacaqlar. Bu torpaqlara qayıtmaq bizim borcumuzdur. Bu torpaqlara yenedən nəfəs, can verməliyik. Oraları ekib-biçib, tikib-yaratmalıyıq. O torpaqlar uğrunda canını fəda vermmiş qardaş və bacılarımızın ruhu o zaman şad olar.

Mən Ağdam rayonunun məcburi köçkünyəm. İstədim ki, səmimi bir yazı yazam.

Ağdamda evimiz Mirzə Fətəli Axundov küçəsində yerləşirdi. Qapımızın üzünə 46 yazılmışdı. Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbində təhsil almışam. 10-cu sinifdə oxuyanda məktəbimiz məlul səbəblərdən bağlandı. 11-i Ağdamın Evgülü kənd orta məktəbində bitirmişəm. Paytaxtda məskunlaşmışıq. 93-cü ilin oktyabr ayının 12-dən Bakıdayam. Ailəmiz 93-cü ildə iki nəfərdən ibarət idi. İndi isə 5 nəfər məcburi köçkünik.

Torpaqlarımız işğaldə altında olanda da, işğaldan azad olundandan sonra da həmişə mənə sual verilib - Ağdamda qayıdacaqsınız? Cavabım həmişə konkret olub-qayıdacam. Bəzən insanlar səmimiyyətimə inanmasalar da, bu cavabı nəyəyə xatir dilə götürdüyümü fikirləşsələr də, cavabıma şübhəli yanaşsalar da, mən sözümlən sahibiyəm. Ən maraqlısı isə budur ki, bu sualı verənlər bəkililər olma-

yıb. Paytaxtda yaşayan digər rayonların sakinləri olub. Hər nəyə.

Bu gün sosial şəbəkələri izləyəndə də görürsən ki, ən çox müzakirə edilən də möhzbu məsələdir. Bir tərəfdən baxanda bu şübhələrin yaranmasına əsaslar var. Çünki bu 28 il müd-



İndi niyə torpaqlarımıza getməyək ki? Düzüldü, ola bilsin ki, müəyyən insanlar hansısa səbəblərdən bu torpaqlara qayıdıb yaşaya bilməsinlər. Mənim fikrimcə bu, ən çox halda 5-10 faiz təşkil edər. Bu da gözləniləndir. Amma bir məsələ də var. Ağdam işğal olunanda əhalinin sayı təxminən 150-160 min idi. İndi isə təxminən 200-210 mindir. Deməli, əgər 10, lap 15 faiz qayıtmısa da bu o deməkdir ki, yenə qayıdanların sayı o vaxtı saydandan artıq olacaq. Bu birmənalıdır.

Sözüz ki, bu qayıdışda dövlət öz vətəndaşına köməklilik etməlidir, müvafiq güzəştlər və yardımlar etməlidir. Və bunu da ölkə rəhbərliyi öz çıxışında xüsusi vurğulayıb. Mən bu qayıdış üçün ehtiyacım duyduğum dəstək barədə fikirlərimi bölüşmək istəyirəm.

İlk növbədə möhvb olmuş evlərimizi tikmək üçün bizə yardım edilməlidir. Bu yardım maddi də ola bilər və yaxud da tikinti materialları kimi də ola bilər. Bununla yanaşı kommunal xərclər də müəyyən bir vaxt üçün həzrdə təbiiq edilən güzəştlər davam etdirilməlidir. Faizsiz pul kreditləri verilməlidir. Və bütün bunların biz tərəfdən qarşılanması üçün sözüz ki, iş yerləri açılmalıdır ki, aldığımız

məvaciblə və dövlətimizin bizə etdiyi güzəşt və yardımlarla bu torpaqlarda tükək, quraq və yarıdaq. Zavodlar, fabriklər yaradılıb istifadəyə verilməlidir.

Ölkə rəhbərliyi hər zaman məmurlar tərəfindən yaradılan sünü bürokratik əngəlləri xüsusi vurğulayıb və bunlara qarşı mübarizədə insanları bir olmağa, ictimai nəzarəti gücləndirməyə çağırıb. Qarabağ regionunda da bürokratik əngəllərə qarşı dövlətin, ictimaiyyətin nəzarəti olmalıdır. Belə bir məqamda israfçılıq yolverilməzdir.

Məlul səbəbdən bu regionda torpaq islahatı aparılmamışdır. Sözüz ki, dövlətimiz bu məsələyə də diqqət ayıracaq. Burada da ədalət prinsipinə əməl ediləcəkdir.

Yaradılacaq yeni infrastrukturun insanları üçün olverişli və çatanaqlı olmağın əksəriyyətə verilməlidir. Məsələn, xüsusi rayonlarda görünürsən ki, Olimpiya Kompleksləri şəhər mərkəzindən uzaq bir məsafədə tikilib. Bu səbəbdən insanlar bu komplekslərin xidmətlərindən faydalana bilmirlər.

Və ən əsası bütün bunlarla yanaşı dövlət strukturları ilə xalq arasında sıx birlik və qarşılıqlı əməkdaşlıq olmalıdır. Düşünürəm ki, baş bəlalər çəkmiş Qarabağ regionunun inkişafı hər birimizin marağında olduğundan bu birlik vacibdir. Nəyə deyirlər, "birlikdirlikdir".

Nicat Novruzoglu

# BƏRZANİ ƏSGƏROV KƏLBƏCƏRLİLƏRƏ MÜRACİƏT ETDİ

- Əziz kəlbəcərli! Xahiş edirəm əlavələriniz varsa qeyd edin. Bu indiki dövrdə on vacib məsələlərdən biridir. Kəlbəcər rayonunda olan mədəniyyət və memarlıq abidələrinin siyahısı:
- Memarlıq abidələri:
- 1.Xudavəng -XII-XVII əsr-Tərtər çayının qərbin
  - 2.Comerd qalası -Comerd kəndi
  - 3.Qalaboyu qalası
  - 4.Uluyan qalası
  - 5.Daş körpü
  - 6.Goneçor monastırı - 1238-vi il -Vəng kəndi
  - 7.Qala -Şaplar kəndi
  - 8.Alban məbədi - 500-cü il -Hosənrix kəndi
  - 9.Xanəbert qalası -Vəng kəndi
  - 10.Alban məbədi -X əsr -Çormanlı kəndi
  - 11.Alban kilsəsi -XI əsr -Çormanlı kəndi
  - 12.Alban məbədi -697-ci il -Yaycı kəndi
  - 13.Alban məbədi-672-ci il -Yaycı kəndi
  - 14.Kilsə-1668-ci il -Dovsanlı kəndi
  - 15.Ürək məbədi-1279-cu il -Talış kəndi
  - 16.Alban məbədi-XII əsr -Çıldiran kəndi

- 17.Qırmızı məbədi-XIII əsr -Çıldiran kəndi
- 18.Məbədi-1283-il -Hosənrix kəndi
- 19.Xatırvang məbədi-1204-cü il -Qozlu kəndi
- 20.Müqəddəs Yaqub kilsəsi-635-ci il-Kolatağ k.
- 21.Alban məbədi-614-cü il-Kolatağ kəndi
- 22.Kilsə- 1883-cü il-Maxratqa kəndi
- 23.Məbədi-1881-ci il-Maxratqa kəndi
- 24.Kilsə-1894-cü il-Qasapad kəndi
- 25.Kilsə-1898-ci il-Suqovuşan kəndi
- 26.Alban məbədi- 718-ci il-Qasapad kəndi
- 27.Qırmızı məbədi-XVII əsr-Qozlu kəndi
- 28.Alban məbədi-713-cü il -Dastaqir kəndi
- 29.Kilsə-XVII əsr-Davadaş kəndi
- 30.Məbədi-1251-ci il -Bazarkənd kəndi
- 31.Məbədi-XIII əsr-Vəng kəndi
- 32.Qala-1284-cü il -Vəng kəndi
- 33.Alban məbədi-Çorakdar kəndi
- 34.Alban məbədi -Qasımli kəndi
- 35.Alban məbədi- İstisu yolu, Zərə dönan yol
36. Alban məbədi - Fottahlar kəndi
- 37.Alban məbədi- Bağrılı kəndi
- 38.Alban məbədi- Zər kəndinin mərkəzi
- 39.Kilsə-Daşbuluqda



Məscid və pirlər:

- 1.Kəlbəcər şəhərində məscid - XII əsr
- 2.Başlıbel kənd məscidi - 1775-ci il
- 3.Qaraxançallı məscidi və piri - XV əsr
- 5.Söylüdü yaylağında Seyid Bayram ağının piri - XIX əsr
- 6.Olmağacı piri-Başlıbel, Ramazan yaylağı
- 6.Pirlər- Nəcəfəli kəndi
- 7.Pir-Əli piri -Pirlər kəndi

Arxeoloji abidələr:

- 1.Qayaüstü təsvirlər-Qırmızı dağın ətəyi
- 2.Qədim yaşayış yeri -İstisu, Bağrısaq darası
- 3.Qədim Zər şəhəri
- 4.Zər mağara düşərgəsi
- 5.Qaçaq Nəbinin arıza kabası - Başlıbel, Barıtlı çay başlağında
- 6.Bahıqqaya nekropolu-Sırxavınd kəndinin şərqində
- 7.Dovsanlı nekropolu -Dovsanlı kəndi
- 9.Qayaüstü təsvirlər-Qalaca

Dekorativ təbiiq sənət nümunələri:

- 1.Dəyirman daşı - muzeyin həyatında
- 2.Qoç fiqurları- muzeyin həyatında
- 3.Alt-üst kaha - Şahin alt hissəsində
- 4.Dəlilkdə -şahin qurtaracağında
- 5.Qoç daş -Şapların zirvəsində
- 6.Firenn daşı - Ağəkəndin içində
- 7.Daş qoç - Zərn girəcəyində
- 8.Daş qoç arəb yazısı ilə- fiquru Zərn col tərəfində
- 9.Daş qoç fiquru arəb yazısı - Zər kəndi düz adlanan sahə
- 10.Daş qoç -Zərn sağ tərəfində
- 11.Daş at fiquru - Zərn girəcəyində



# KORONA HƏYƏCANI VƏ YA GECİKMİŞ MESAJ



Adətədir, istirahət günləri özünü tamam buraxır, istədiyi kimi əylənir, istədiyi yeməkləri sifariş verir. Arvadı da bilirdi onun bu şəkərini, yeni evlənin vaxtları çətinlikləri olasa da artıq 40 ildir birlikdələr, illər onları bir-birinə çox oxşadı, orla arvadın topağı bir yerdən götürülür - deyirlər, amma onların torpaqları eyni olmasa da artıq bu illər ərzində arvad ərinin xislətini demək olar ki, özünü külləşdirmişdi, fotoqrafların sözü olmasın, lap foto kopya kimi... Korona deyilən virusun tuğyanı hər kəsin hayatına kölgə salmışdı, amma qadağa, maska, məsafə qaydası onluq deyildi, inanmırsınız söhbətlərdə, öz köhnə şəkərlərindən qalmırdı. Bu istirahət günü də adətli üzrə oyandı. Yörənin altında idmanın elədi, dərin gornəşmədən sonra qalxıb geyindi. Bu gündü əyləncəsinin şah damarı çıxırdı xəngəl idi.

Səhər qəhvəvalısını da tələm-tələsik, bitirdi, kompyuterin arxasına keçib, FB alomına baş vurdu. Statusları oxuyur, bəzilərində dodaqaltı qımırs, bəzilərində də öz ələmində deyirdi:

- *Pah atonnan, elə dərs verir, güya bizlər kalıq bütün bunlardan xəbərsizik. FB-nin də bu gözəlliyi var, ağıllı-dəlisi də, savadlı-kəmsavadı da, dünya işlərindən başı çıxanı da, çıxmayanı da bilik nümayiş etdirir, özü də elə ötkəmləklə yazır ki, Allaha ağır gətməsin, sanki Quran ayəsində. Daxilən FB-nin qarşısına deyinə də istədiyini yazmaq əzədlədi tədricən ona xoş gəldi, buyur, bu meydan, bu da şeytan, nə haqda is-tayırson yaz, tək özünə xoş gəlsin, bayanmayın özü bilər, oxumasın, bunun nəyi pisdir.*

Bir az da kompyuter ullaşdırılıy, bir az da nəvəsinin şıltaqlıqları onu tədricən günortaya yeməyinə yaxınlaşdırırdı. Yeməksə nə yemək, çoxdankı arzusu idi, çığırılmalı xəngəl. Arvad xəngəl əməliyyatına səhərdən başlamışdı, xəmiri yoğurmuşdu. İndi səli-qə ilə yuxayan üzərində yayıma baş-

lamışdı. Əri də tez-tez arvadın hərə-kətlərinə fikir verirdi. Arvad xasiyyətinə belə idi, bilirdi ki, kişi köhnə şəkərinə uyğun yeməklərimizlə bağlı ensiklopedik biliklərini nümayiş etdirəcək, birincie yəqin ki, xəngəlin bişirilmə texnikasına baş vuracaq.

- *Hər yeməyin bir sirri var, bildin, bişirəksən, bilmədisə apar, qaytar. Sənə bir sirr də açım, öz evində bişirilən xəngəlin dadından şikayət edən kişi görməzsən, bu arvadın qabiliyyəti ilə bağlı deyil, sadəcə olaraq özün müddət evində bişirilən xəngəlin dadına vərdisdir, nə bişirir bişirsin, ona elə bilir ki, elə ən dadlısındır, arvadı bişirir. Vərdis quzunu qurda, paləgi quzuya döndərar. Bax, bu xəngəlin birinci sirri xamurun yoğrulub, yayılmasına giclə-nib, görək elə həssaslıqla yayıb, elə həssaslıqla kəsənsən ki, yarpaq kimi gözəl, yarpaq kimi taraz olsun. Təsdiqi deyil ki, xəngəldən söz düşsən də yarpaq xəngəli deyirlər. Kabab doğrananda, aş dəmdə dad, ləzzət tapar. Dolmanın da ləzzəti, onun mələmələrinin seçiminə giclənər, tapdın, deməli ləzzətli olacaq.*

Xərəkər haqqında bilik nümayişini arvadın mətbəxdən gələn səsi kəsdi.

- *Hazırkı, çəkimi?*  
Bu sual bayaqdan əlində qaşq sə-birsizliklə xəngəl gözəyən kişini hövsələdən çıxardı:

- *Gətirimi nədir, bayaqdan göz-ləmirəm...*  
Arvad geniş mis siniyə çəkilmiş xəngəli onun qarşısına qoyanda bir müddət heyranlıqla baxdı. Kərə ya-ğında qovrulmuş soğancada qızardıl-mış toyuq çəlpəsi ağ undan bişirilmiş xəngəlin üstündə qar üzərinə səpə-lənmiş sarı çinar yarpaqlarını xatırladırdı. Arvad xəngəlin üstünə sarımsaq tökməzdi, bilirdi ki, kişi özü səpməlidir, azı-çoxu var.

Xüsusi ləzzətli sarımsağı xəngəlin üzərinə səpdi və yüz ilin acı kimi yeməyi girişdi. Birinci qaşığı ələndə elə bil kişini ilan çaldı:

- *Xəmir rezin kimidir, dadı, düzü yox, birinci dəfədir, bu nədi belə bi-şiribən...*

Arvad qaşdı, təəccüblə kişinin si-

nisindən bir qaşq götürüb ağzına apardı və heyrat içində stula oturdu. Kişi övvələ bir şey anlamadı, bir qaşq da aldı, sanki dili tutuldu, şax qaməti əyildi, iri gövdəsi bir kisə ot kimi stula sərdi.

- *Korona...*  
Tez əlini alına apardı:  
- *İstiliklə gətirin - deyə bağır-dı. Və hər şey də ondan sonra başla-dı. Oğlunu səslədi.*

- *Məni poliklinikaya apar, görüm bu nədi belə...*  
Özəl klinikada kişinin qanından analiz üçün götürüldü. Bir saatdan sonra cavab üçün gələndə laborant qızın hərə-kətləri onu qorxutdu. Qız kənarə çəkilib:

- *Dayı, maskanızı düzgün taxın, sizdə korona-19 virusu aşkarlanıb - dedi. İy, dad əlamətləri, hərərat vi-rusdan xəbərsən və ya yəni özlə kli-nikanın nəticəsi ilə kifayətlənmədi, yaxına testi üçün dövlət poliklinika-sına üz tutdu, burnundan nümunə götürüldü. Dərin fikrə getdi. Vi-rusla bağlı çağırışlara, məsləhətlərə məhəl qoymamasının peşimançı-lığı qəddini əydi, amma nə faydası arıq gecdir. Ürəyində özünü qnadı, bərkən söydü də, özündən asılı ol-madan ağzından çıxan söyüşü eşit-dirməni deyə ətrafına baxdı, yanında heç kəs yox idi.*

Evdə onu çox narahat qarşıladılar. Bir söz soruşmasalar da qaşğılı nə-zərlər intizarla cavab gözləyirdi.

- *Mən xəstəyəm... Çox ümid-siz söylədi, sanki dönmüşü olmayan qar-anlıq bir tunelə düşüb. Otağa də-rin bir sükut çöküdü. Bir müddət heç kim dinib-danışmadı. Üzücü sükutu cib telefonuna gələn signal-mesajın səsi pozdu. Tələsik, açıb oxumağa başladı:*

"Hörmətli (adı, atasının adı, fami-liyası dəqiqliklə söyləndi) sizin CO-VİD-19 ilə bağlı vəziyyətinizin nə-ticəsi POZİTİVDİR."

Arxasında nəşə yazılmışdı, oxu-mağa təqəti olmadı. Dərin fikrə dal-dı, harda tutdum. Bəlkə iş yerində, ya mağazada, o gün diş həkiminə də getmişdi. Bəlkə orda yoluxub. Məç-hulluq halında itib batırdı. Arvad kişi-ni yalından qorxdı, son günlər

korona virusu ilə bağlı çox oxumuş-du, bilirdi ki, qorxu hissi bu xəstəli-yin birinci döşməndir. Kişini bu və-ziiyyətdən çıxarmaq lazımdı.

- *Əşi, niyə narahat olursan, xəst-ələnməyən, müalicə olunarsan keçib gedər. Odu bu gün dedilər ki, qonşumuz Vahid də də yoluxub, heç vecinə də deyil... Boğazdan yuxarı deyilmiş bu sözlərə nə özü inanırdı, nə də kişi eşidi.*

Amma toxtaxlıq verməkdə davam edirdi. Başqa qarəsi də yox idi, Korona tutulub, müalicə olunmasa, de-məli kişi öldü, kişi öldüyü ailə, uşa-qarı batdı, evin çörək götürməni itir-mək ölüm də betərdi. Arvad danış-mağında idi, amma toxtaxlıq üçün deyilən bu sözləri eşitmək halında deyildi. Araya telefon üzücü sükutu dalbadal gələn telefon zəngləri pozdu. Səhiyyə idarəsindən, Təbibdən, sanepidstansiyadan eyni suallarla müraciət edirdilər, sanki bir-birinin ağzına tüpürmüşdülər.

"Sizin koronavirus testiniz pozitiv çıxıb, kimliyinizin nömrəsini, ev ün-vanını deyim."

Öz anketlərini doldurduqdan son-raq müvəssislərin əlaqə saxlayacaq-larını bildirdilər. Bir neçə gün keçdi. Heç kimdən xəbər-ötər çıxmırdı görün kişinin yadına həkim dostu düşdü, ixtisasının virusoloq olması ona toxtaxlıq verdi, sanki boğulurdu, saman çöptünə əl atırdı.

Telefonu götürüb, vəziyyəti dan-ışdı. Bir az keçmiş dostunun resept-mesajını aldı. İki virus əlyihinə də-rman, bir neçə də vitamin yazmışdı. Sonunda da məsləhət edirdi: Bol ma-ye qəbul etmək, nar şirəsindən istifa-də, gündə də bir yumurta...

Dərmanları tələsik almamışdı, amma bu elə də asan olmadı, aptek-lər 60-cı illərdə çörək qıtlığı zama-nındakı çörək dükənlərini xatırladırdı, uzun növbələr vardı. Bir neçə ap-tek gözdikdən sonra güc-bəla ilə la-zımı dərmanları tapdı. Evə qayıdan-da artıq axşam düşmüşdü.

Müalicəyə başladı. Əvvəlcə evin birində, kombinin yanında çar-payı qoydurdu, eşitmişdi ki, soyuq bunun birinci döşməndi. Yaxına qoyduğu masanın üzərinə dərmanları səliqə

ilə düzdü, dərmanın çoxluğuna görə qəbul rejimini pozmasın deyə yarat-dığı sıralama ona aptekdəki növbə-ləri xatırlatdı, yoluxma testindən sonra ilk dəfə dodığı xəfifcə qaçdı. Arvad müalicənin gedişinə xüsusi canfəşanlıqla nəzarət edirdi.

Hördən də qonşunu yada salır, "onun heç vecinə də deyil", deyən donqudanırdı.

Bu minvalla 14-cü gün yaxınlaşır-dı. Başına gələnərdən öyrənmişdi ki, koronanın ömrü 14 gündür, ta-mamında "Sizin məhdudiyətiniz götürüldü" - mesajı gələcək. Həmin gün gecəyarı qonşuda vax-süyən qonşu. Soruşanda arvadı qulağını çə-kib, əlini stola verdi:

- *Səndən uzaq Vahid kişi vəfat etdi.*

- *Bə nouldu, deyirdiniz vecinə də deyil, heç nəyi yoxdu...*

Qonşunun ölüm xəbəri yuxusunu tamam qaçdırdı. Onsuzda səhər mesaj-ını elə intizarla gözləyirdi ki, sanki, dərin bir quyunun içindən onu dartıb çıxaracaq əli gözləyirdi. Tez-tez sa-atına baxırdı, qəbrlərdən elə bil daş asılmışdı, İlahi, deqinən ömrü nə qədər üzünmüş, heç fikir verməmiş-dim...

Doqquzdan bir az keçmiş telefo-nun mesaj zəngi səsləndi. Sevincək əlini telefona atdı. Axırncı dəfə nə vaxt belə sevin hissi keçirdiyini ya-dına sala bilmədi.

"Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVID-19 ilə bağlı evdə özünütecrid müddəti bitmişdir".  
Evdə toy-bayram başladı, bu çəş-qunu qonşuda rəhmətə gedən Vahid kişinin ailəsində gələn vax-süyən, ağlaşma səsləri kəsdi. Gecikmiş me-saj əlini yenidən bir-birinə qat-mışdı.

Arvad xəstəliyə saymamazlıq edən qonşunu qnadı, pozitiv korona testindən dərhal sonra hay-hə-şirlə zəng edib anket dolduran la-qeyd təşkilatların dahnca deyindi, uçastkovu həkimini qarşısına ağzın-dan çıxanı dedi. Kişinin qalxdığı yatağı yığa-yığa qodağının altında deyindi:

- *Özü saymamazlıq etdi, baxan da olmadı...*

Gənçə

# VƏTƏN SİZƏ OĞUL DEDİ

*Unutmayaq, unutdurmayaq!*



"Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Aslan Salmənov.

05.04.1988-ci ildə Beyləqan rayonu Tətalilər kəndində anadan olan Salmanov Aslan İsrəfil oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 27.09.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


Şəhidimizin 7 yaşlı oğlu Süleyman və 3 yaşlı oğlu Emil Vətənə əmanət qalıb. Əmanətin əmanətimizdir.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz Nurlan Abdullayev



26.01.1992-ci ildə Beyləqan rayonunda anadan olan Abdullayev Nurlan İbrahim oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 30.09.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimizin yaş yarımlıq qızı Ayla Vətənə əmanət qalıb

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Ayxan Heydərlı




26.12.1996-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olan Heydərlı Ayxan İlah oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 05.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz əsgər Vəfadar Quluzadə



19.08.2001-ci ildə Beyləqan rayonu Bün-yadlı kəndində anadan olan Quluzadə Vəfadar Faqan oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub



"Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Anar Hüseynov.08.10.1982-ci ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olan Hüseynov Anar Hüseyn oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik gös-tərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin iki övladı Vətənə əmanət qalıb. Oğlu Nurlan 7-ci sinifdə, qızı Nurray isə 6-cı sinifdə oxuyur. Əmanətin əmanətimizdir.

Xüsusi təyinatlı şəhidimiz



"Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz TQ snayperi Hilal İmanzadə.

23.06.1995-ci ildə Beyləqan rayonu Şah-sevən kəndində anadan olan İmanzadə Hilal Sabir oğlu Daxili Qoşunlar və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Türkiyədə snayper kursunda yüksək nailiyyət qazanıb.

2-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına Şəhid olub.

## Sadur Japarov Qırğızstanın prezidenti seçilib



Qırğızstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb.

Ölkə Mərkəzi Seçki Komissiyası Sadur Japarovun seçkilərdə 52.11% səsə qalib gəldiyini bildirir.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətli yətləri genişləndirilir.

Bununla da Qırğızstanda növbədənkar prezident seçkiləri və referendum baş tutmuş sayılır.

ÜST müəxəssisləri Çin gedir: Koronavirusun yeni növü araşdırılacaq



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti koronavirusun yeni növünü müəyyən etmək üçün yanvarın 14-də Çinə gedəcək.

TASS bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, səfər zamanı xarici müəxəssislər çinli alimlərlə birlikdə araşdırma aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsi mövzusunda təxirə salmışdılar.

MEHRİBAN

# "Çöl bəbiri" və "Mədinə qəhrəmanı"

## Fəxrəddin Paşa

1918-ci il. I Dünya Müharibəsində Osmanlı imperiyası məğlub olmaq üzərədir. İraq, Suriya, Fələstin və Ərəbistan cəbhələrindəki türk ordusu ingilislərin qarşısında çöküş yaşayır. İngilislər ərəbləri bol-bol qızilla satın alıb.

Bugünkü Səudiyyə Ərəbistanı, Qəter kimi ölkələrin atası olan ərəblər türk ordusunu, dindaşlarını arxadan və şərəfsizcəsinə vurur.

30 oktyabr 1918-ci il.

Bütün cəbhələrdə müharibə boyunca on minlərlə şəhid verən Osmanlı məğlub olur, Mondros müqaviləsi imzalanır. Müqavilə qüvvəyə minən kimi Osmanlı tərk-i silah olunur, ordu təslim olur. Ancaq Mədinədə vəziyyət başqadır.

Məhəmməd peyğəmbərin "Rəvza-İ Mütəhərrə" adıyla tanınan məzarı Mədinədə yerləşir.

Komandanı Fəxrəddin Paşa olan Mədinə qarnizonu aylardır ərəblərlə ingilislərin qorxunc mühasirəsi altındadır.

Aclıq, susuzluq, silahsızlıq. Çarəsiz qalan Fəxrəddin Paşa ordusuna bir tövsiyə edir:

"Övladlarım, çayırtkələri tavada bişirib yeyin. Mən də yeyirəm, çox dadlı olur".

Fəxrəddin Paşa ərəblərin xəyanətini və baş verəcək olan hadisələri öncədən görür, anlayır ki, Mədinə əldən çıxacaq...

Və Peyğəmbərimizin məzarına Osmanlı padşahları tərəfindən bütün dəyərləri əşyaları, o gözəl xəzinəni son qatarların birinə yükləyib güclü bir mühafizə altında İstanbula göndərir. Buyurun, bəziləri ilə tanış olun:

"Həzrəti Osmanın ceyran dərisində yazılmış Quranı; üzərində briyant və incilərlə peyğəmbərimizin adı yazılmış lövhələr;

brilyant və ləl-cəvahiratlı təsbəhlər; dürrə adlı dörd parça böyük almaz;

her biri 50 kiloqramlıq altın şamdanlar və daha nələr, nələr...

Mədinə, dəmiryolun son dayanacağı.

Bu dəmiryolu cəbhədəki əsgərlərimizin tək can və qan damarıydı. Ərəblər dayanmadan sabotaj edir, dəmiryolu işini əngəlləyir. İngilislərin qızilları çox işə yararlıdır.

30 oktyabr 1918. Mondros anlaşması imzalanır, Osmanlı dövləti təslim olur.

Amma Fəxrəddin Paşa Mədinədə təslim olmaq qərarını rədd edir.

Dövlət təslim olmuş, amma Mədinə komutanı bu təslimçiliyi qəbul etmir. Aylar boyu Mədinədə ərəb, ingilis hücumlarına dirənmiş göstərir.

Xaçlı-Müsəlman iş birliyi Türk ordusunu süpürüb gedir.

Çarəsiz qalan və ingilislərin nəzarətinə düşən Fəxrəddin adlı xain padşah, ədliyyə naziri Heydər Mollanı bir ingilis zirehli arabası ilə Ciddəyə göndərir. Və dirənən Fəxrəddin Paşadan təslim olmasını istəyir. Paşa yenə rədd edir. Belə bir cavab verir:

"Mən Peyğəmbərimizin məzarını bunlara buraxmaram. Al bayraq burada dalğalanacaq".

Heydər Molla İstanbula əliboş qayıdır.

Dünya hərə tarixində belə bir olay yaşanmadı. Mondros təslim anlaşması ilə hər şey bitir, Fəxrəddin Paşa isə Mədinədə vuruşur. İngilislər və Osmanlı xəyanət etmiş ərəblər Mədinəni heç cür ələ keçirə bilmir.

Yanvar 1919.

Sonunda olan olur. Bir səhər Paşa Peyğəmbərimizin məzarı başında sübh namazı qılarkən, təslimənd başqa çıxış yolu qalmadığını düşünen bezi zabıtlar onun üzərinə atılıb yaxalayırlar.

Fəxrəddin Paşa tapançası ilə qi-



İncini peyğəmbərimizin məzarı üzərinə buraxır və qarnizonla birlikdə əsir düşür.

Fəxrəddin Paşa bir dövr Misirdəki əsir düşərgələrində qalır. Sonra bütün yurdsevərlər kimi Malta adasına sürgün edilir. Əsirliyi boyunca hərbi geyimini soyunmur.

2,5 il sonra, 1921-ci ildə sərbəst oluncə İtaliya-Almaniya-Rusiya-Batım-Qars yoluyla yurda girir və Vətən torpağını öpür. Sonra Qasım Qarabəkir Paşa ordusunda qərb cəbhəsinə yollanır.

Ankarada Mustafa Kamal Paşa Fəxrəddin Paşa haqqında belə deyir:

"Sağlığında adını tarixə altın hərflərlə yazdırmış komandanımızdır!"

"Çöl bəbiri" və "Mədinə qəhrəmanı" olaraq bilinən, hətta düşmənləri tərəfindən haqqında heyranlıqla söz edilən Fəxrəddin Paşa 1922-ci ildə Mustafa Kamal Paşa tərəfindən Əfqanıstan böyük elçi göndərilir. Əfqanıstan o illərdə Türkiyə üçün böyük önəm daşıyırdı. Türkiyəni tanıyan bir neçə ölkədən biri idi.

Fəxrəddin Paşa sonrakı illərdə "Türkkan" soyadını alır. Haqqında yazılmış iki nəfis kitab var. İkisinin də adı "Mədinə müdafiəsi" adlanır.

Birinin yazarı Paşanın şəxsi yəvəri Naci Kaşif Kıçıman, ikincisinin isə Mədinədə qızılay görəvisi Fəridun Kəndemir yazıb. Hər ikisi Mədinədə Paşa ilə birlikdə görəvde olublar. Bunlar artıq satışda olmayan, amma mütləq yenidən oxunması və oxudulması vacib kitablardır.

Aradan illər keçir. Fəridun Kəndemir bir gün Fəxrəddin Paşayla İstanbulda küçədə rastlaşır və ondan xatirələrini yazmasını istəyir. Belə bir cavab alır:

"Övladım, hər kəs vətənə qarşı borclu olduğu vəzifəni yerinə yetirər və orada iş bitir".

Fəxrəddin Türkkan 1948-ci ildə vəfat edir.

Hazırda İstanbulda, Rumeli Hisarı Məzarlığında uyuyur.

Fəxrəddin Paşa haqqında belə deyir:

Fəxrəddin Paşa hadisəsi dünyada təy-bərabər olmayan bir ibrət nümunəsidir. İngilislərlə pul hesabına iş birliyi edən dindaşlarının xəyanətinə uğrayan, dövlət təslim olduğu halda Peyğəmbərimizin məzarını onlara təslim etməmək üçün 3 ay daha ac-susuz savaşaan gərçək bir türk və müsəlman hekayəsidir.

Dilimizə uyğunlaşdıran: Eminquey



# 26 BAYRAQLIQ ÖMÜR...

Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətə vuruşan, azad etdiyi 26 ərazi-də üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı Şəhid Azər Nazim oğlu Yusiflinin əziz xatirəsinə sonsuz ehtiramla...

Bayraq təkcə dövlətin və xalqın özünü nüfuzlu, milli kimliyinin simvolu deyil, bütünlüklə millətin mənəvi dünyasının, məfkürasının görünən ən şəffaf və işıqlı meyandır. Bayraq millətin qürur, güvənə və and yeridir. Hələ on altı il bundan öncə gənc zabitimiz Ramil Səfərov Budapeştdə bayrağımızı haqarət etdiyinə görə erməni zabiti leytenant Qurqen Markaryan layiqincə dərsini vermisi və ömürlük azadlıqdan məhrum edilmişdi.

## Bayraq bizim düşüncəmizdə

*o qədr qutsal və ali bir dəyərdir ki, biz nəinki o hilal üzünə azadlığımızı, hətta sevə-sevə canımızı belə fəda edirik... Təki o bayraq ucalсын! Təki o bayraq dalğalansın! Təki Vətən sağ olsun!*  
Bu yazıda Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətə vuruşan, azad etdiyi ərazilərdə - 26 yerdə üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı Şəhid Azər Nazim oğlu Yusiflinin döyüş yolunu işıqlandırmaq arzusunda yam...

Azər... "Başım üstə məğrur - məğrur dalğalanan... Bayrağına canım qurban, Azərbaycan!" - deyib o müqəddəs yola çıxan, Haqq savaşında son nəfəsində şərəf meydan oxuyan Cəsarət simvolu...

Azər... Köksüz Vətən boyda, Bayraq sevdalı, Azadlıq Fədaisi...

Azər... Vətən savaşımızın müzəffər bayraqdarı!

Azər... Ölümüylə millətin qəlbində ölümsüzləşən İgid...

Azər... Ucaldığı bayraqa Ruhu göyə ucalan Qəhrəman Şəhid...

Azər... Bayraq ucalığında Mücahid...

\*\*\*

Azərin şərəfli döyüş yolunu əbədiləşdirmək, həm də Qəhrəman Şəhidimizin göstərdiyi şücaətləri qələmə almaq üçün döyüş yoldaşları ilə müsahibələr edirəm və igid qarşılaşmalarını dinlədikcə, onların hər birinin təkcə Vətən için deyil, həm də bir-birlərindən ötrü sevə-sevə canlarını fəda etməyə hazır olduqları eşitdikcə göz yaşlarımı saxlaya bilmirəm. İçimdə yüz kəzə "Əhsən!" deyirəm bu gəncliyə! Tarix yazan bu oğulları danışıqları xatirələr elə tarixin özü qədr dəyərlidir. Nə böyük ürəkdə və necə fədakar yetişib bu oğullar, İlahi! Bu gənclər təkcə torpaqlarımızın azadlığı uğrunda yox, həm də bir-



Əslində biz hamımız subay idik, Azər isə nişanlı idi, toy üstə idi, bunu biliridik. Bəlkə də ürəyimizdə hardasa onun qorumaq keçmişdi içimizdən. Azər isə təxliyə qrupunda dayanmadı, lap önə gəldi! "Ölərəm, amma burda sizi tək qoymam!" -

dedi, inanılmaz bir cəsarətlə vuruşdu və nəinki ön cəbhədə vuruşdu, hətta daha böyük bir igidlik göstərdi.

## Elə bir nöqtəyə doğru irəlilədi ki,

*gedib orda düşmənin yerini aşkar etdi. O qədr təmkinli, cəsur və qorxmaz idi ki, başından mərməni yağa-yağa düşmənxaxasına çətin və keçilməz yerlərə gedir, düşməni müvəqqəti aşkarlayırdı...*

*Azər çox cəsur döyüşçü idi, şəhadətindən az öncə dedi ki, "Qardaşlarım, hamımızın ürəyimizdə arzularımız var, əlbət ki. Mənim də sevdiyim var, gözün yolda nişanım var, Atam-Anam toy mürəzzəndi, amma mənim ürəyimdəki arzularımdan daha uca da dayanır Vətən... Onun azadlığı artıq qeyrət məsələsidir... Bu yolda şəhid olsaq da, torpaqlarımızı azad etməliyik. Son nəfərimizə qədər burda hamımız şəhid olsaq da, bu yola baş qoymalıyıq... Gəlib görsələr ki, hamımızın başımız yerdədi, amma orda (əli ilə səmanı göstərdi) qurban olduğum üçrəngli Azərbaycan bayrağı dalğalansın, bax o bayrağın orda dalğalanması üçün hamımız şəhid olsaq da... bu yoldan dönməməliyik!"*

"Bütün bunları Siza ona görə danışırəm ki, Azər təkcə cəsur bir döyüşçü deyildi, həm də böyük şövqlə, ruh yüksəkliyi ilə döyüş səsləyirdi hər birimizə, möhtəşəm bir döyüş əhval-ruhiyyəsi yaradırdı içimizdə..." - deyir Cavidan...

"İndi dillərdə dəstəyə döndən o oğullar hərsi meydana bir aslan dönmüşdü, düşməne nəfəs almaya aman vermirdi... Düşməni panika içindəydi, çəsbax qalmışdı, elə qorxu içində idilər ki, hər daqiqə hardansa çıxacağımızı təşvişlə gözləyirdilər..."

"Dizim yaralanmışdı, çox pis ağrıyırdı, Azər qarşıma kimi nişanlı idi, toy üstə idi, bunu biliridik, səxsiyyətim ki, qan zəif işləsin, keyisin, dizimin ağrısı bax onda keçəcək, bir az keçmişdi, haqiqətən Azər deyirdi ki, hər daqiqə hardansa çıxacağımızı təşvişlə gözləyirdilər..."

"Həmin gecə... Zəngilanı azad etdiyimiz gecəydi... "Cavidan, elə bil yenidən doğuldum, elə bil yenidən gəldim dünyaya..." - dedi... Gözlərində qeyri-adi bir sevinc vardı, izah olunmaz dərəcədə xoşbəxt idi... Və ondan bir neçə saat sonra çox ağır bir döyüşdə qarşı-qarşıya vuruşdu, arada heç bir məsafə yox idi, sanki əlbəyaxa döyüş gedirdi, çox böyük üstünlük əldə edilirdi..."

"Sultanbəyli kəndindəydi... Ən qızgın döyüşlərin biri elə Sultanbəyliyədə oldu, qırıq raket başımızdan yağış kimi yağdırdı, bombarduman... ətraf göz-gözü görmür, şəhid cənab kapitan Cəmiyev Asur, mən, Azər Qardaşım bir yerdə, çiyin-çiyinə idik... Gözümüzdə bir zərrə narahatlıq yox idi. Qırıq raketin həmlələrinin qarşısını güllə ilə alırdıq, qırıq aviyə bəbə atırdı, təsəvvür edin, təkcə düşmənin canlı qüvvəsini yox, qırıq, hərbi zirehli texnikasını, ağır artilleriyasını da darmadağın edirdik. Birçün amalmız vardı, bir addım geri çəkilməyəcəyik!"

"Azər Qardaşım elə təkcə döyüşlərin birində düşmənin 30 canlı qüvvəsini və 4 zirehli texnikasını bir dəfəyə məhv etmişdi. O qədr cəsur və mörd idi ki, başından mərməni yağa-yağa, heç nədən qorxmada odun - alovun içinə atılırdı Azər" ...

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sandı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti - Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Bayraq Azər üçün torpağın özü qədr müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxırıq, bayrağımız asır, digorini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşısındakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sand

# Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

№ 3 (2184) 12 yanvar 2021-ci il

## HƏM DAGDI, HƏM ARANDI CƏBRAYIL

Böyük bir tarixi keçmiş olan Cəbrayıl rayonu özünün mövcudluğu, yeni coğrafi ərazi olaraq Azərbaycanın bir parçası olması baxımından diqqətçəkən bir ünvan kimi həmişə maraq doğurmuşdu. Yeni hələ VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın vaxtında Cəbrayıl adlı bir şəxs sultanın yaxın adamı olduğu üçün Ziyarət dağından Araz çayına qədər olan ərazi həmin şəxsə bağışlanmışdı. Erməni işğalına qədər Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə tanınan məşhur bir məqbərə də var idi. Həmin məqbərənin uzunluğu 4,5 metr, hündürlüyü 1,8 metrdir. Başqa bir mənbə isə göstərir ki, Cəbrayıl toponimi Allahın ən yaxını olan Cəbrayıl adlı mələklə bağlıdır.

Ümumiyyətlə, Cəbrayilla bağlı Mi-diya dövründə, Əhəmənilər imperiyası dövründə, Albaniya tarixində müxtəlif bilgilər var. Və o mənbələrdən məlum olur ki, III-V əsrlərdə dizak ma-

halı Sasanilər tərəfindən işğal olunmuşdu. Və beləliklə də, Cəbrayıl ərazisi də əməvilər xilafətinə qatılmışdı. Beləliklə, Babək dövründən üzü bəri Ağqoyunlu dövlətinə, Səfəvilər dövlətinə, Qarabağ xanlığına aid edilən Cəbrayıl ərazisi XIX-XX əsrin əvvəllərinə qədər Qaraxdın də deyirdilər. Ehtimallara görə, 1831-ci ildə Cəbrayılın Daşkəsən kəndində "karantin" idarəsi yaranmışdı və yerli əhali də bu sözü zaman-zaman tələffüz etməklə sonda qaraxdın variantı ortaya çıxmışdı.

**Biz Cəbrayılın Sovet dönəmi tarixinə nəzarət salanda görürük ki, 8 avqust 1930-cu ildə Cəbrayıl rayonu təşkil edilmişdi. Bu, 1960-cı ilə qədər davam edib. Həmin ilin yanvar ayının 4-də Cəbrayıl rayonu bir ərazi vahidi kimi ləğv edilərək Füzuli rayonuna birləşdirilmişdi. Lakin bu birləşmə çox da uzun çəkməmiş, 1964-cü ilin iyun ayının 17-də yenidən Cəbrayıl ayrıca rayon kimi bərpə olunmuşdu. Təbii ki, sovet dö-**

**nəminin bu cür coğrafi yerdəyişmələri, yeni ərazilər rayon, qəsəbə, kənd şəklində formalaşdırılması adi bir hal idi. Hətta Azərbaycan ərazilərinin bu və ya başqa ad altında Ermənistan Respublikasına birləşdirilməsi də həmin dövrün analoji hadisələrindən sayıla bilər. Görünür, ehtimal Sovet rejiminin canında olan Azərbaycana geyikli erməni daşnaqlarının, onların havadarlarının istəkləri ilə üst-üstə düşməsi də həmin sovet imperiyasının özəl siyasətlərindən biri olub. Və beləcə...**

Bəli, sovet dönəmində 92 kəndi, 1 şəhəri, 4 qəsəbəsi, olan Cəbrayıl rayonunun ərazisi 10050 kv.km təşkil edirdi. Cəbrayılın 1993-cü ilin avqust ayının 23-ə qədər olan əhalisinin sayı 70 min nəfərdən artıq idi. İşğal zamanı Cəbrayıl rayonuna Ermənistan tərəfindən təqribən 14 milyard dollara yaxın ziyan dəymişdi. Bu işğal zamanı əsasən ərazisində sement istehsalı üçün qiymətli xammalın, marmar və başqa tikinti materiallarının olması, dəmir filizinin, hətta neft yataqlarının da mövcudluğu məlum idi. Doğrudur, əsasən heyvandarlıq, üzümçülük və baramaçılıqla məşğul olan cəbrayılılar artıq rayon ərazisində şərab zavodları, eləcə də digər emal müəssisələri də qurub yaratmışdılar. 3 üzüm emalı zavodu ilə yanaşı, rayon ərazisində 8 sənaye obyektinə də fəaliyyət göstərirdi. Onların arasında cihazqayırma sexi, tikmə və xalça fabrikləri, xüsusilə perspektivli sahə sayılırdı. Cəbrayılın işğalı zamanı ermənilər rayon ərazisindəki bütün tarixi abidələri, məscidləri məhv etmiş, talamış və yerlə yeksan etmişdi. Bu rayon işğal zamanı və atəşkəs, həmçinin II Qara-



baş Savaşı dövründə 450 nəfərə yaxın şəhid vermişdi. Təkcə Cəbrayıl rayonunun Daşbaşı yüksəkliyini düşmən ələ keçirərkən bu yüksəklik uğrunda şəhid olmuş 23 nəfər cəbrayılı gəncin nəşini tanınmaz hala salmışdılar.

Bu gün artıq işğaldan azad edilmiş Cəbrayılın sakinlərinin respublika ərazisinə səpələnməsi zamanı demək olar ki, başa çatmışdı. Belə ki, Ali Baş Komandanın hücum əmrilə müzəffər Ordumuz ilk olaraq Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini sentyabr ayının 27-də düşməndən azad etdi. Çox keçmədi ki, Cəbrayıl şəhəri və rayonun bütün əraziləri də öz sahiblərinə qovuşdu. Necə deyirlər, Cəbrayılın yeni dövrünün işıqlı sabahının Azərbaycan tarixinin bu gününə daxil olmasına məhz Ordumuz və Ali Baş Komandanımız imza atdı. Bütövlükdə 27 sentyabrın 9-u noyabraya qədər bütün Cəbrayıl ərazisi er-

məni işğalçılarından geri alındı. Azərbaycan prezidenti bu tarixi qələbədən sonra Cəbrayıla, eləcə də tarixi Xudafərin körpüsünə səfər etdi.

Həmin tarixi səfərlər təkcə cəbrayılılar üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün sevinc dolu, qürur dolu bir həyat gerçəkliyi idi. İnsanlar vətəne qovuşmağın bütün çəliklərini məhz həmin səfərlə öz varlıqlarında hiss etdilər.

Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitseprezident Mehriban xanım Əliyeva Xudafərin və Cəbrayılın Azərbaycan Bayrağını qaldıraraq özünü bizim hər birimizə, o cümlədən də dünyaya ictimaiyyətinə tutaraq dedi ki, "Baxın görün, bu erməni faşistlər Cəbrayılı necə talayıblar, necə dağıdıblar. Təkcə evləri deyil, hətta ağacları da doğrayıblar. Tariximizin yadigarı olan maddi-mənəvi sərvətlərimizi də yerlə-yeksan ediblər. Lakin bununla onlar heç nəyə nail ola bil-

**məyiblər. Çünki biz döyüş meydanında gücümüzü göstərmişdik, öz dədə-baba torpaqlarımızdan qovduq. Və bu gün mən Cəbrayıldayam, mən Xudafərindeyəm! Dövlət sərhəddimiz artıq bərpa olunub. Biz artıq Cəbrayıla qayıtmışıq. Onu yenidən daha gözəl qurub-yaradacağıq. Cəbrayılı həyat öz axarına qaydacaqdır!"**

Ölkə başçısının xalqımıza etdiyi həmin müraciətində vurğulandı ki, respublika ərazisində səpələnməmiş cəbrayılılar hər yerdə, xüsusilə Bilesuvar ərazisində dövlətin qayğısını öz üzərlərində hiss ediblər. Onlar məskunlaşdıqları yerlərdə müəyyən təsərrüfatlar yaradıblar. Çalıb Cəbrayılın özünəməxsus təsərrüfat mədəniyyətini yaşadıblar. Onlar fermer təsərrüfatları təşkil ediblər. Eləcə də Bilesuvar ərazisində yerləşən cəbrayılıların təhsil, səhiyyə, mədəniyyət ocaqları da öz işini bir gün də olsun axsatmayıb. Əksinə, qaçqınlıq zamanı da Cəbrayıl məktəblilərinin təhsil uğurları, Cəbrayıldan olan iş adamlarının, fermerlərin nailiyyətləri diqqət çəkibdi.

**Bəli, bu gün artıq Cəbrayıl azadır və ölkə başçısının tapşırığına uyğun olaraq işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Cəbrayılın da yeni dövrü bərpa və yenidənqurma və inkişaf dövrü strat tapşırığını alıb. Həyat davam edir.**

**Əbülfət MƏDƏTOĞLU**

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ**



**Yusaf OĞUZ**  
(Hekayə)

Avtobusdan düşər-düşməz qolundakı saata baxdı. Vaxta hələ xeyli qaldığını görüb gecikmədiyinə sevinirdi. Dostu ilə burda - metronun qarşısında görüşəcəkdilər. Qoltuq ağacının birinə söykənərək telefon cibindən çıxardığı zəng gəlmiş-gəlmədiyinə baxdı. Yenidən qoltuq ağacını yerinə qaytarıb səkini adlayaraq oturacaqda öyləşdi. Nəfəsini dörməmiş alışıq çıxarıb damına qoyduğu siqareti-ni oxdadı. Ciyərini soyuq havaya ilə bərabər tüstüyü qonaq elədi.

Ölini yaxsa cibinə salıb barmaqlarını toqmaqda kartına toxunduranda yadına düşdü ki, bankomatdan pul çıxartmışdır. Bayaq sonuncu qopqıqlarını avtobusda verib düşmüşdü. Siqaretini qurtaran kimi qalxıb yolun qarşı tərəfinə keçdi. Bankomatdan pulu çıxartdıqdan sonra yenidən dayanacaqda tərəf tələsdi.

Bayaq oturdugunu oturaqda indi bir neçə tələbə qız oturmuşdu. Narahət ələmək istəmədi. Binanın tündü divara söykəndi. Tələbələrə baxanda yadına bir əhvalat düşdü. Bir dəfə bax beləcə - binanın tündü nəfəsini dörmək üçün divara söykənmişdi. Qarşısından keçən tələbə qızlardan biri onu dilən-ci bilib xırd pul uzatmışdı. Əslində sevinmişdi insanlarda marhmət hissini ölməyirdi. İndi də o hədisini xatırlayıb acı-acı gülmüşdü.

Necə fikrə getmişdisə illərini dostu Albertin çiyinə toxunmasından dik atıldı. Dostu, "bir az gecikdim, başla" - deyərək əl verdi. Bir-birlərinin əlini bərk-bərk sıxdıqdan sonra yüngülvari qucaqlaşdılar.

Sonra yolu keçib, qarşı tərəfdəki ucuz və keyfiyyətli ayaqqabılar satılan dükana yönəldilər. Hər-dən bir-iki dəfə geyinilmiş, yaxşı vəziyyətdə olan ayaqqabıları lap "su qiymətinə" tapmaq olurdur. Maddi cəhətdən imkanı əşya olan alıcılar bura üz tuturdular. Onlar da uzun illərdə ayaqqabı lazım olanda bu dükana gəlirdilər. Dükən sahibi onları yaxşı tanıyırdı, satıcı qız onlara mümkün olan qədər endirim etməyi tapşırırdı. Dükəndəki satıcı qızlar tez-tez dəyişsə də ne dükən sahibinin onlara xoş münasibəti dəyişsə, ne də onlar başqa dükana gedirdilər. 1992-ci ildən bəri ölkədə çox şey dəyişsə də, onların bu alış-veriş qaydası dəyişməmişdi.

\*\*\*

Dəhşətli günlər içində oyaandı. Gözünü açanda hər yeri toranlıq gördü. Bütün bədəni od tutub yandı, hər yeri sızıldayırdı. Bəyində, qucaqlarında arası kosilyonun üvgülə dolmaşmışdı. Üzü-gözü sarıqlı idi deyə övələt harada olduğunu kəsdiro bilmədi. Az sonra başının üstündə dayanan tıbb ba-

## Alman hesabı ilə çəkme

**Bütün Qarabağ qazilərinin qarşısında baş əyirəm**

cısı görü bildi. Ayağa durmaq istədikdə bütün bədəni dözülməz ağrı büürdüydən zərərli. Tibb bacısı "həkim, özünü göldü" deyərək onun qalxmasına mane olmağa çalışdı. Üzünü hələ görə bilmədiyi həkimin "tərpənmək olmaz, sükkür elə ki, sağ-salamatsan" deməyi ilə ağır yaralandığını başa düşdü.

Ağrıdan nəfəsi kəsildiyindən həkimə cavab verə bilmədi. Ən çox ağrı ətrafları, xüsusilə də ayaqların ağrıyırdı. Həkim və tibb bacısı yan çarpa-yıdıkı yarı ilə məşğul olduğundan ona məhəl qoymayırdı. Kimsə ölümlə ələşir, bağırması otığı götürmüşdü. Az keçmədi hüsü özünə gəlməyə başladı. Güntortaya yaxın artıq hər şeyi xatırlamağa başladı.

Onların postu ermənilərlə üz-üzə idi. T. kəndinin ətrafındakı postlardan ən təhlükəlisi, eləcə də ən əhəmiyyətli sayılırdı. Deyilənə görə Qarabağ savaşına başlayandan bu post uğrunda çox döyüşlər olmuş, çox igid oğlanlar canlarını qurban vermiş, amma post hələ də düşməyə göz dağı kimi durur, öz əlməzliyini qoruyurdu. Kəndin ən yüksək nöqtəsində yerləşən bu postu münasibətlə bəsləyən kənd camaatı özü yaratmış, ov tüfəngləri ilə dəfərlə ermənilərin qəfil hücumlarını qarşısını almışdılar. İndi hom postu, eləcə də digər postları kəndlilərdən ibarət özünümüdafiə qüvvələri qoruyurdu.

Bura düşmənin postu ilə o dərəcəyə yaxın idi ki, hər-dən ermənilərin na danışqlarını belə açıq-ağın eşidirdilər. Son bir neçə ayda fəallaşan ermənilər dəfərlərlə bu posta girməyə cəhd etsələr də hər dəfə itki verərək çəkilməli olmuşdular. Bura könlüllülərdən ibarət on bir nəfərlik dostu nəzarət edirdi. Komandirlik Qusarın olan Şamil idi. Hamının "ləzgi" deyərək çağırıldığı bu dağlar oğlu dəfərlə yaranılmasına baxmayaraq sağalan kimi yenidən doğma postuna qayırdı. Dəfərlərlə arxaya təyin edilmiş o təkdilə bura - öz doğma "evinə" dönmüşdü.

O gecə növbədə dörd nəfər idilər. Ondən başqa talış balası Coşqun, balakomli Ramazan və bir də Bakıdan olan yəhədi Albert növbə çəkirdi. Albert buraya hamıdan sonradan gəlmişdi. Atası əslən Quba yəhudisi, anası isə tatar qızı olan Albert Bakıda doğulub boya-başa çatmışdı. Universiteti 4-cü kursunda yarımqı buraxaraq könlüllü cəbhəyə gələn Albert iki il müxtəlif cəbhələrdə vuruşurdu. Sonuncu dəfə o və yeddi yoldaşı gecə düşmənin arxasına göndərilmiş, lakin səhər açıldanda mühasirə düşdükləri məlum olmuşdu.

Ermənilər rətsiya ilə onların yerinin satıldığını deslər də övələcə inanmamışdılar. Lakin az sonra ermənilər növbəti dəfə onları abdaad çağıranda xəyanətin qurbanı olduqlarını başa düşmüşdülər. Sona qədər döyüşməkdən başqa əlacları qalmamışdı. Lakin qüvvələr qeyri-bərabər idi. Yalnız son anda tək qalan Albert yarıldı haldə özünü sıldırım qayadan çaya ataraq xilas olmağı bacardı. İti axan dağ çayı onu axıdaraq sonda sahila çıxartmışdı.

Gündüzlər gizləniş, gecələr yul gedərək birtə-hər öz tərəfimizə keçir. Hospitaldan çıxdıqdan son-

ra ən təhlükəli post kimi buranı seçmiş, onlara qoşulmuşdu. Hər-dən onunla "bura gəlməseydin indi Bakıda qızlarla kef edirdin" eyo zarafat edənə başını bulayaraq, "bura xarəşə" deyər cavab verirdi. Adı haldə qaradınmış, sakit təbiətli Alberti döyüş vaxtı tanımaq olmurdu. Şirə dönmür, özünü ən təhlükəli yerlərdə atır, göz-gözü durduğu ölümlü hiss etirdi.

O gecə qatı duman idi. Göz-gözü görmürdü. Yağış dayansa da, ay çıxmıdığından ətraf zülmət qaralıq idi. Qaribə bir sakitlik çökmüşdü. Komandir Şamil yenice postdan kəndə doğru düşmüşdü. Gərdərkən "uşaqlar, diqqətli olun, nəşə narahatam. Bu köpkək uşağı son günlər yaman fəallaşmış" demişdi. Oduq ki, ayaq-sayıq olmağa çalışır, hər gələndə çox qulaq verirdilər. Növbə tozu döyüşmüşdü deyə yorğunluq yox idi canlarında. Qarınları tox olsa da mart ayının soyuqluğu get-gedə canlarına işləyirdi.

Ramazanın yandırıldığı siqareti ovclarının içində gizlədərək növbə ilə çəkirdilər. Qəfil lap yaxınlıqda açılan avtomatın səsinə dikkəndilər. Başları üstündən keçən güllünün təsirindən hərə özü-nü bir tərəfə atdı. Övələcə Ramazan özünə gələrkən camaatı işə saldı. Amma dolu kimi yağın güllülərin olından heç kim gizləndiyi dəşin dalından başını qaldırdı. Vəziyyət ağır idi. Ölümlü-dürüm savaş gəldirdi. Qəfil dağın düşündən açılan güllülər erməniləri çəş-baş saldı. Şamilin səsi gəldi. Bağıraraq onlara ürək-dirək verməyə çalışırdı. Güllü səsi-ni eşidərək yarı yoldan - kəndə çatmamış qayıtmış, özünü döyüşçü dostlarının harayına yetirmişdi. Şamilin açdığı atəş erməniləri bir anlıq susdurdu. Şamil elə hey dostlarına geri çəkilməyi əmr etsə də, heç kim onu düşmənlə tək qoymaq istəmirdi.

Coşqunun gizləndiyi yerdən qalxmış ilə avtomat güllüsünün sinəsinə parçalanması bir oldu. Coşqunun cansız cəmədi yuvarlanaraq düş yarına düşdü. Gözləri həmişə olduğu kimi güldürdü talış balası-nın.

Albert həmişəki kimi soyuqcaqlılıqla tək-tək, amma doqıq atırdı. Hər atəşi bir erməniyi susdururdu. Şamil kənddən uşaqların köməyini göldiyini qış-qıraraq onlara geri çəkilməyi əmr edirdi. Bir qədər də duruş gətirə bilsəydilər dostları özlərini yitirəcəkdilər. İndi onun gizləndiyi yer ermənilərin on- on beş addımında idi. Sürtünərək Albertin yanına gətəyərək bacardı. Albertin yanına çatmağı ilə düz yanlarında qumbaraların partlaması bir oldu. Bundan sonrası düz əməli yadına gəlmir, yalnız Şamilin bağıraraq avtomatın güllülərini sağa-sola boşalt-

dığını az-maz xatırlayırdı. Şiddətli döyüş gedirdi. Yaxınlaşan dostlarının bağırması o gecə eşitdiyi son sos idi.

\*\*\*

Səhər ayılanda ağrıları nisbətən azalmışdı. Tibb bacısından su istədikdə yan çarpaıydan eşitdiyi ses bütün yaddaşını silkələdi. Onu səsləyən Albert idi. Yaddaşı bir anda oyaandı, hər şey xatırlamağa başladı. Dostunun yanında olmasına necə sevinirdi, ilahi. Amma bu sevinci bir neçə saniyə çəkdi. Sən demə Albert onu görməyə gəlməyib, o da yarıldır. Dostunun sol ayağının dizdən aşağı sarıdığına görəndə dəhşətə gəldi. Ayaqların ədyalla örtülü olduğundan özünü sağ ayağından xəbəri yox idi hələ. Öz ayağının dizdən aşağı kəsildiyini biləndə heç ah-uf eləmədi. Albertdən utanmış, yoxsa onu da bəhaldə gördüyünü görə belə etdiyini özü də bimir-di. Amma Albert Şamilin şahid olduğuna söyləyən özü-nü saxlaya bilmədi. Hənkürtüsünə tibb bacıları qaçaraq göldilər.

Şamilin o gecə kömək gələndə qədər tək özü bir dosto erməniyə qarşı vuruşduğunu, özünü təhlükə-yə ataraq yarılları döyüş meydanından çıxarılmalarına şərait yaratdığı Albertdən öyrəndi. Şamil bütün dostoyu qarşı çökəlmək əmrinə verərək özü sona qədər döyüşmüş, bütün dosteni təkbəşinə qorumağı bacarmışdı. Ermənilər "Ləzginin" meyidini bir həftə sonra vermişdilər. Coşqun və Ramazandan başqa köməyə gələn dostadən daha dörd nəfər şəhid olmuşdu. Amma Albertin "şükür ki, post bizim ölməzdedir" deməsindən sonra içində bir kədər qarış-şığı rahətliq büürdü. Deməli o gecə bəxtləri gətirmiş, düşmən qumbarası nədəncə canlarını deyil, ayaqlarını "səcmiş", o dünyaya onları yox ayaqlarını aparmışdı. İndi Albertin onun tək bir fərqi vardı: birinin sol, digərinin sağ ayağı yox idi. Xəstəxanadan çıxan gün Albert qəfildən "görsən ayaqlarını bir gün həladırdı?" deməsi ilə ikisini də doli gülmək tutmuşdu. Həkim və tibb bacıları bu iki qohramanı göz yaşları içində yola salmışdılar.

\*\*\*

Dükəndə həmişəki kimi xeyli adam var idi. Dükən sahibi içəridə olmadıqından bu dəfə onları satıcı qız qarşıladı. Satıcı qız yeni idi deyən onları tanımadı. Burda çox dayanmadılar. Öz ölçülərinə uyğun, ucuzvari bir ayaqqabı seçdilər. Növbə ilə hər bir tayını geyinib baxdı. Bəxtlərdən ikisi də eyni ölçülü geyinirdilər. Geydikləri taylarını ayrı-ayrı sellofana büküdürlər götürdülər. Albert ondan əvvəl pulunu ödədi. Bu qayda idi, onsuq da sonda hərə öz payına düşən pulu verirdi digərinə. Onların bu alış-verişinə maraqlı baxan qız dükən sahibinə salam deməyi söyləyərək qapıdan çıxdılar. İllərdir bu dükəndən ayaqqabı belə alırdılar: övələcdən sözləşər, bura gələ, seçdikləri ayaqqabının hərsə bir tayını götürərdi. Belə ucuz düşürdü - yarı qiymətə.

Dükəndəki alıcılar isə pəncərənin önündə üzünü tutaraq hənkrün satıcı qızın niyə ağladığını başa düşə bilmir, onu sakitləşdirməyə çalışırdılar.

## Dünyanın qadağan olunmuş bölgələri

**Bohem meşəsi**

**11 km ərazisi olan bölgə San-Fransiskodakı özlə kişi klubuna aiddir. Dünyanın hər yerindən ən hörmətli insanlar hər il iyul ayında burada görüşürlər və bu ənənə 120 ildir davam edir. Bəzi insanlar məkənda yeni dünya hökumətinin qurulduğunu və ya buranın şeytanın yeri olduğunu düşünürlər.**



**HAARP**

**1997-ci ildə Alyaçula qurulan bu anten sahəsi 13 hektar ərazidə olan kimsəsiz bir çöldə yerləşir. HAARP iqlim anomaliyasına səbəb olur və hətta burada insan ağıllının idarə oluna biləcəyi texnoloji məhsullar istehsal edildiyi düşünülür. Buranın tələlə, quraqlıq, qasırsız, daşqın və hətta epi-demiyalara səbəb ola biləcəyinə əmin olan qruplar da var.**

**Mejqore**

**Rusiyanın qapalı şəhərlərindən biridir. Burada yeraltı mərkəzin qurulduğu düşünülür. Ancaq hal-hazırda doqıq bir məlumat yoxdur.**

**Kronştat**

**Sankt-Peterburqun müdafiəsi üçün inşa edilmiş bu qəsəbənin limanına bu gün sayahət edə bilmərsiniz, amma təhlükəsiz olmadıyı üçün bir neçə qalaya giriş qadağandır.**

**Athos dağı**

**Şimal-qərbi Yunanıstanda yerləşən bu əzəmətli dağ 20 möhtəşəm monastıra ev sahibliyi edir, amma təəssüf ki, hər kəs bu mənzərədən zövq ala bilməz. Qadınların, hətta dişi heyvanların Athos dağına qalxməsi qadağandır. Buna əməl etməyənləri həbs cəzası gözləyir.**

**Pemako**

**Bura buddistlər üçün müqəddəs yer hesab olunur və Pemakoya yol yoxdur. Əsrlərin müdrikliyini hiss etmək istəyən hər kəs piyada keçidindən keçməlidir. Və uçuşunuzu üzərində salınmış 200 metr olan körpüdən keçməyi hər adam bacarmaz. Şakillərdən gördüklərimizə nəzərən deyə bilərik ki, orada əsrarəngiz mənzərələr var. Hətta bu məkanı "gizli cənnət" adlandırmaya olar.**

**Oymyakon**

**Daha əvvəl məqalələrimizin birində bu bölgə haqqında geniş məlumat vermişdik. Dünyanın ən soyuq bölgəsi hesab edilən Oymyakona getməklə bağlı bir qadağa yoxdur. -50 dərəcənin normal temperatur sayıldığı qəsəbəyə kim getmək istəyər?**

**Eminqey**



# AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI TƏKLİF EDİR!

Azərbaycan Kinematografçılar İttifaqının (AKİ) katibliyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kino şöbəsi tərəfindən müzakirəyə çıxarılan Azərbaycan Kinematografiyası İnkişafı Konsepsiyası layihəsinin müzakirə edilib. Qeyd olunub ki, pandemiyadan və II Qarabağ müharibəsindən sonra ölkə kinematografı ciddi çağırışlar qarşısındadır və növbəti 10 illiyin kinomuzun uğurla başa vurması üçün yol xəritəsi olacaq Konsepsiyanın qəbulu vacibdir. Kino şöbəsinin yeni rəhbərliyinin operativ qaydada və müasir cərəyanları nəzərə alan bir projekt hazırladığı qeyd olunub və əməli təkliflər irəli sürüldü:

Təqdim olunan layihədə yazıldığı kimi hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyini qeyd etmək yanaşı bildirmək istəyirik ki, kinematografçılarımızın yaşadığı problemlər 1998-ci ildə qəbul olunmuş "Kinematografiya haqqında" qanununda hər hansı boşluqdan yox, qanundan uzaqlaşmaqda olub. 2001-ci ildə Qanunun 1998-ci ildə qüvvəyə minmiş ilk redaksiyasından, kino müəssisələrinə təbiiq edilə biləcək vergi güzəştləri haqda maddə çıxarılıb. Bu maddənin bərpasını Katiblik məqsəduyğun sayır.

Konsepsiyanın layihəsində göstəriləndi kimi, kino sahəsində normativ aktların müasir zamanın tələblərinə cavab verməməsi reallıqdır, bu səbəbdən xüsusilə

dövlət sifarişini həyata keçirən dövlət və özəl şirkətlərin fəaliyyətinə sünü maneələr yarada biləcək maliyyə hesabatlari, qonorar, ezamiyyət xərcləri standartlarına yenidən baxılması vacibdir.

Azərbaycan Kinematografçılar İttifaqı belə hesab edir ki, tamaşaçıların sayı və onların zövqünün düzgün formalaşması kinomuzun inkişafı üçün ən mühüm faktorlardan biridir. Bu cəhətdən Avropa standartlarına uyğun, 10 mln əhali üçün 500 nümayiş zalının olduğu halda kinomuz rentabelliyyə çıxsa, vətənpərvər, qabaqcıl dəyərlərdə formalaşmış tamaşaçı əldə edə bilər. Bu zalların ölkəmizin regionlarında paylanması ancaq respublikanın əsas şəhərlərində cəmləşməsi vacib amildir.


Bu məqsədlə dövlət regiondakı baxışların ilk illərdə gəliri olmayacağına nəzərə alaraq, səyyar nümayiş qurğuları və məkanlarının ayrılması işini və bölgələrdə kino nümayişinə investisiya qoyan özəl investitorlara güzəştlər təbiiq edilməsinin konsepsiyası salınmasını təklif edirik. Təsis ediləcək Agentliyin tərkibində də bu işlərlə məşğul olan strukturun olması çox vacibdir.

Yuxarıda qeyd edilən tədbirlər tamaşaçı sayını artırarsa da, onların zövqünün səviyyəsinin formalaşmasını qərarit verməz və bu sahə xüsusilə diqqət və iş tələb edir.

Bunun üçün müxtəlif formatlarda (elektron, çap) yayınlanacaq kino mətbuatının formalaşması

vacibdir. Bununla yanaşı, film festivallarının keçirilməsini də tamaşaçı zövqünü formalaşdırmaq üçün vacibdir. Kinematografçılar İttifaqı, kinoteatral yayımın birgə yayışı mədəniyyətinin, əhalinin mədəni aksiyalarda iştirakı davranışlarının inkişafı nəzərindən və film festivalı sektoru inkişafının kinematografimiz üçün vacib amil olduğunun salınmasını vacib bilir.

Kino yayımı problemlərindən biri kimi prokatda ecnəbi filmlərlə



milli filmlərin rəqabətini göstərərək, Konsepsiyada milli film istehsalçılarının maraqların qorunması siyasətinin ifadəsini və Fransa modeli tipli (əcnəbi filmlə satılan biletdən milli film istehsalına ayrılmalar) və ya başqa mətədlərin işlənilib hazırlanmasını məqsəduyğun sayır.

Rəqəmli (online platformalar) yayımı kinoteatral yayım arasında (elektron, çap) yayınlanacaq kino mətbuatının formalaşması

konsepsiyaya salınmasını, bütçə tərtiblərində və xərclərin nəzərə alınmasını təklif edirik. Biz kinomuzun xaricə ekspansiyasını daxili bazanın da inkişafı üçün vacib amil sayırıq.

Azərbaycan Kinematografçılar İttifaqı pitçinq mexanizmini ssenarilərin seçimi və maliyyələşməsi sistemi olaraq qəbul edilmişdir. Bu sistemin yaradıcı insanın, müəllifin birbaşa Agentliyə müraciət etmək, məsləhət və təşkilati

destək almaq imkanının da nəzərə alınmasını vacib sayırıq.

Agentliyin tərkibində nəzərdə tutulan Məsləhət Şurasının Azərbaycan Kinematografçılar İttifaqı, Kinorejissorlar Gildiyası, Azərbaycan Respublikası Kinematografçılar İttifaqı və başqa ictimai kino təşkilatlarının üzvlərindən, müstəqil peşəkarlardan formalaşmasını vacib sayırıq.

Ancaq bu halda Agentlik dövlətin kino siyasətini həyata keçirərkən, yaradıcı azadlıqların qorunmasını, kino peşəkarlarının yaradıcı xatirələrini dəstəkləməsini və xalqımızın həyatının ekranda realist, dolğun təsvir edilməsini təmin edə bilər.

İşğaldan azad olunmuş ərazilərin bərpa üzrə investisiya planlarına, həmin ərazilərdə, kino yayımı, kino təhsili üzrə qurumların yaradılması nəzərdə tutulmuşdur.

Layihədə insan kapitalının inkişafı və təhsil məsələsinin qəbul edilməsi dəstəklənərək, Şuşada və ya Ağdamda, xarici tələbələrə təhsil alması mümkün olan, xarici pedaqoqların da tədris edəcəyi "Beynəlxalq Qarabağ Kino, Televiziya, İnformasiya Texnologiyaları Universiteti"ni yaradılmasını Konsepsiyaya salınmasını təklif edirik.

Katiblikdən bildiriblər ki, Kino şöbəsinin təşkil etdiyi müzakirə həm tərkibi, həm də ruhuna görə konstruktiv idi və bu praktikiqan davam etdirilməsi kinomuzun inkişafına müsbət təsir göstərə bilər.

## Vüsalə Yaşarla bağlı həmkarlarını qınadı: "Haramla övlad böyüdürsünüz"

Müğənni Yaşar Cəlilov və aparıcı, prodüser Vüsalə Kərimova arasındakı münasibət illərdir, müzakirə predmetidir. Bu vaxta qədər onların münasibətini dəstəkləyən yox, aralarında gizli eşq yaşadığını iddia edənlər də. Söhbət yenidən qızışdı. Cəlilovun kanallardan birində qonaq olarkən boşanmasını dilə gətirməsi gündəmi alt-üst etdi. Söhbət Vüsalə Kərimovadan da yarı keçmədi. Yaşayanaqlara elə Kərimovanın özü bir-bir aydınlıq gətirdi:

"Ha deyirəm ki, danışıma, dinməyir, amma görürəm ki, xeyri yoxdur. Hər kəsə, insanlarla öz dilində danışmaq lazımdır. Keçən ilin son günlərində Yaşar Cəlilov ARB TV-nin efirində yayımlanan "Hüseynova bacıları" verilişində ailə həyatı ilə bağlı açıqlama verib, sual verilib, o da cavab verib. Saytlar, deyərsən, yatıb-yatıb indi ayılıblar, indi yadlarına düşüb ki, Yaşar nəse paylaşıb. İnsanların şəxsi həyatına müdaxilə etməklə"



ri bəs deyil, orada Yaşar, onun ayrıldığı həyat yoldaşı qalıb bir tərəfdə, insanlar mənə yazır. Qorubodur, nə istəyirsiniz? Başa düşürəm bunu. Siz mənə tanımadım, bilmədən həyatıma burnunuzu niyə soxursunuz? Kim verib bu icazəni sizo? Mənim? Qəlblər edərəm. Hər vaxt heç kimə qapımdan içəri həyatımla bağlı burnunuzu soxmağa icazə verməmişəm, bundan sonra da vermərəm. Qaldı ki, bu həyatımdır, mən bilərəm, necə yaşayaram. Yaxşım da, pisim də mənə məxsusdur. Mənim uşağım ə qalanda, mən ə qalanda gəlib qapımı döyüb yeməkmə verməmişəm? Yaxud da Yaşarın? Özü bilər, ailəsi bilər. Həyat yoldaşı ayrılıb, boşanıb, qalıb bir kənar, siz rahat olmusunuz. Mən hələ o qızdan güldən ağır bir söz eşitmədim, sizdən eşitdim. Sizin dərdiniz, sorunuz yoxdurmu, mənim dərdim sizi bu qədər götürüb? Düşünürsünüz ki, sizin bu təhqiriniz ifadələriniz mənim həyatıma son qoyacaq? Bunu görməyəcəksiniz!

### "Kanal rəhbərləri, əməkdaşlarımız pul alıb ciblərinə qoyurdular"

Hesab etməyin ki, mən düşmənlərimi tanıyıram. Çox gözəl tanıyıram, bu da mənim həmkarlarımdır. Heç kim inciməsin. Səbəb? Onu da deyim. Mən Yaşarla bu gün, dünən işləmirəm, düz 10 ildir, mən Yaşarla birgə addımlayıram. Nəinki onunla, onun ailəsi ilə birgə addımlayıram. Mən 10 il öncə Yaşarla işləməyə başlayanda bir də gördüm ki, Yaşar 200 manat bu adama, 100 manat bu adama, 300 manat bu adama-mənim televiziya işləyən həmkarlarıma pullar töküür. Soruşdum, niyə Yaşar? Dedi ki, onlar mənə efiro çıxarırlar. Bəli, öziz kanal rəhbərləri, sizin bəzi əməkdaşlarımız Yaşarı efiro çıxarmaq üçün pul alıb ciblərinə qoyurdular, sizin heç xəbəriniz də olmurdu. Vüsalə bunun qarşısını aldı.

Bu pulların hamısının qarşısı kəsildi və Vüsalə pis adam oldu. Mən, deməli, onların aparıb ciblərinə pul qoysaydım, mənə yaxşısı olmayacaqdı. Hətta Yaşar boşanıb mənə almış deyirdi, mən super qadın olacaqdım.

### "Hər kəsin səhvləri var"

Mənim oğlumun 21 yaşı var, bu günə qədər haram yeməyib. Haramla ailə saxlayırsınız, haramla övlad böyüdürsünüz, elə bilirsiniz ki, yaxşı edirsiniz?! Girdin günahına. Hər kəsin həyatda səhvləri var, mən də hər halda səhvliyəm var. Və o səhvləri aradan götürmək sizin boynunuza düşübdür. Sayınızda yerim behişt olacaq.

Yaşar və Vüsalə həyatı sızı bu qədər çox maraqlandırır. Sizə nə düşüb? Kim kim ilə evləndi, kim kim ilə boşandı, sabah kim kiminlə evlənəcək, sizo nə? Ürəyiniz istəyər, evlənərmək, ailə qurarmək, ərə gedərəm, ürəyiniz istəyər, həyatımı sifirdən başlayaram. Sizo nə? Dünyaya gətirmisiniz mənə? Ölimə iş verib çörək vermisiniz mənə? Sizo nə? Allah hər kəsin ürəyini görə versin".

Rövşən Tahir

### "Deyirdilər ki, içki qəbul etmişəm" - Türkan törətdiyi qəzadan danışdı



"Həzirdə maşın idarə etmərəm. Heç fikrim də yoxdur. Qorxmuşam. Qəza etməyən mənim üçün çox böyük problem yaradı. Səhətimdə çox böyük problemlər oldu. Tanınmaz bir hala düşmüşdüm. Maşın elə bir şeydir ki, demir parçasıdır. Onu düzgün idarə etməyən insan istər-istəməz öz həyatı ilə oynayıb".

Adalet.az saytı bəzən verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Bazar düzü" verilişində qonaq olarkən söyləyib: "Qəzadan sonra anladım ki, maşını tam öyrənib sonra idarə etmək lazımdır. Günah mənə oldu. Çünki maşını idarə etməyi tam bilirdim. Bir şeyi də qeyd edim, başım telefona qarışmışdı, ona görə qəza törətdim, baxdım ki, yoldan artıq çıxmışam. Xanımlardan, bəylərdən xahiş edirəm ki, belə etməsinsiz".

Deyirdilər ki, guya mən spirtli içki qəbul etmişəm. Qətiyyən elə bir şey yox idi, bir qab şorbə içib getmişdim. Yağışın yağması və başımın telefona qarışması, maşını düzgün idarə etməyimin qəza törətməyimin səbəb oldu. Ona görə deyirəm ki, maşın sürməyi tam öyrənmədən idarə etmək lazım deyil".

Rövşən

# "Bəzi ailələrdə qadınların hüquqları pozulur"

"Allah ən böyük günahları bağışlayır, demək ki, bəndə olaraq biz də bağışlamağı bacarmalıyıq. Mən həyatda çox insanları bağışlamışam. Əslində kimsə səhvini bağışlayanda içimdə mənəvi cəhətdən rahatlıq tapmışam. Yeganə bağışlamadığım şey xəyanətdir. Düşünürəm ki, xəyanət insanın edə biləcəyi ən sonuncu səhvdir".

"Ədalət" qəzetinin qonağı iş xanımı, "Liatri Holding" in rəhbəri Ruhə Əliyeva belə deyir.

Ruhə xanım, qadınların müasir cəmiyyətdə rolu danılmazdır, sizcə qadın iradəsinə nədə ifadə etməlidir?

Qadınların iradə ifadələri yaşadıkları ailə həyatı, işi və fəaliyyət sahəsi ilə bağlıdır. İradə ifadəsi hələ uşaq yaşlarından başlayır.

Ailədə uşaqlara, xüsusilə də qız uşaqlarına fikirlərini sərbəst ifadə etməklə bağlı şərait yaradılmalıdır.

Ailədə qadınların iradə ifadəsi mütləq lazımdır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, müasir cəmiyyətdə hələ də elə ailələr var ki, orada qadınların hüquqları pozulur, onların fikir və düşüncələrinə əhəmiyyət verilmir.

Hələ çoxları anlamır ki, uşaqlarının təhsili, ailənin problemlərinin həlli barədə qadın sərbəst fikirlərini deməsi özbaşnalıq deyil, bu iradə ifadəsidir.

İşdə və fəaliyyət sahəsində isə qadınların sərbəst iradəyə sahib olması onların irəli gətməsi üçün əsas şərtlərdən biridir və mən bu cür qadınları daim dəstəkləyirəm. Özüm də həmişə iradəmi müstəqil və sərbəst formada ifadə etmişəm və bu mənim uğur qazanmağımın səbəblərindən biridir.

### "Qadın zərif məxluqdur"

İnsan bəzən güclü olmaqdan bezir, çünki güclü insanlar həmişə başqalarının problemləri ilə yüklənir. Ruhə xanımın gücsüz olduğu və ya özünün qayğıya ehtiyacı olduğu anlar olubmu?

Məncə, hər bir insan, xüsusilə qadınlar güclü olmaq istəyir. Amma qadınların qayğıya ehtiyacı olduğu unudulmamalıdır. Çünki qadın zərif məxluqdur. Hamı deyir ki, filankəsin işi-gücü yaxşıdır, pulu var və

s. Amma hər bir insanın, xüsusilə güclü qadınların qayğıya ehtiyacı var. Həyatda mənim də çox çətinliklərim olub, iəzən həyatdan bezdiyim, yorulduğum anlarımla. Lakin ümidimi itirməmişəm. Zənnimcə, ümid itirmək elə güclü olmaq deməkdir.

Bu gün üçün ən böyük qayğı mənbəyim iki oğlumdur. Ən yorğun halda evə gəndən də belə, onların boynuma sarılması mənə yenidən ruh və əlavə enerji verir.

Müasibələrinizdən birində demisiniz ki, mən ana olaraq güclü olduğumu anladım. Analıq hissi...



Hər bir qadının ən birinci istəyi ana olmaqdır. Analar övladları üçün düşünmədən öz həyatlarını qurban verirlər. Mən ana olduğdan sonra həyatı baxışım dəyişdi. Bu ümdə hiss insanda mərhəmət, insanlara sevgi hissini daha da artır. Övladların mənə ancaq müsbət dəyişikliklər yaratdı. İndi ana kimi mənim vəzifəm övladlarıma Vətənpərvər ruhda böyütmək, onların cəmiyyətimiz üçün dəyərli şəxsiyyət kimi formalaşmasına nail olmaqdır. Analıq hissi ən ülvə və əvəzolunmaz hissidir.

lomağı bacarmalıyıq. Mən həyatda çox insanları bağışlamışam. Əslində kimsə səhvini bağışlayanda içimdə mənəvi cəhətdən rahatlıq tapmışam.

Nəyi bağışlamazsınız?

Yeganə bağışlamadığım şey xəyanətdir. Düşünürəm ki, xəyanət insanın edə biləcəyi ən sonuncu səhvdir və xəyanət edən insanı bağışlamaq da yersizdir. Xəyanət sözünün elə özü qəlbəli bulandırır. Xəyanətəkar insan öz Vətəninə, torpağına, əzizini satır. Bu səbəbdən də belə insanı bağışlamıram.

"Ləyaqəti itirib onu yenidən qazanmaq mümkündür deyil"

Sizcə həyatda insan üçün ən önəmli olan nədir?

Məncə, həyatda ən önəmli olan insanın öz ləyaqətini, məniyyətini və adını qoruması

dir. Önəmli olan sözün həqiqi mənasında insan olmaqdır. Yetimin haqqını yemək, kasıba əl tutmaq, məzlumun, doğrunun yanında olmaq və ən nəhayət Vətəni sevmək mənim üçün daha önəmlidir. Mənəvi dəyərlərin əvəzi yoxdur. İnsan pulunu itirib onu yenidən qazana bilər, amma ləyaqətini itirib onu yenidən qazanmaq mümkündür deyil.

İnsanın nailiyyət əldə etməsi üçün nə lazımdır?

İlk növbədə çalışmaq lazımdır. Həyatda hər şeyi şansa buraxmaq olmaz. Yoxsa, bütün lotereya alanlar milyonlar udurlar.

Əziyyət çəkməklə, zəhmətlə uğur qazanmaq lazımdır. Nailiyətə aparan yol əziyyətdən keçir. Ona qazandıqlarının dəyərini də bilirsən və sonadək onları qorumaq istəyirsən.

Bağışlamağı bacarırsınız?

Əgər Allah ən böyük günahları bağışlayırsa, demək ki, bəndə olaraq biz də bağışlamağı bacarmalıyıq.

Əziyyət çəkməklə, zəhmətlə uğur qazanmaq lazımdır. Nailiyətə aparan yol əziyyətdən keçir. Ona qazandıqlarının dəyərini də bilirsən və sonadək onları qorumaq istəyirsən.

Bağışlamağı bacarırsınız?

Əgər Allah ən böyük günahları bağışlayırsa, demək ki, bəndə olaraq biz də bağışlamağı bacarmalıyıq.

Mən həyatda çox insanları bağışlamışam. Əslində kimsə səhvini bağışlayanda içimdə mənəvi cəhətdən rahatlıq tapmışam.

Nəyi bağışlamazsınız?

Yeganə bağışlamadığım şey xəyanətdir. Düşünürəm ki, xəyanət insanın edə biləcəyi ən sonuncu səhvdir və xəyanət edən insanı bağışlamaq da yersizdir. Xəyanət sözünün elə özü qəlbəli bulandırır. Xəyanətəkar insan öz Vətəninə, torpağına, əzizini satır. Bu səbəbdən də belə insanı bağışlamıram.

"İnsanlara dünyagörüşünə görə qiymət vermərəm"

Tanrı ilə tez-tez danışırsınız?

Hər bir insanın içində Allah sevgisi var. Allahı dilde inkar edən insan belə ürəyində

Təsisçi və baş məsləhətçi:  
**Aqil ABBAS**  
Baş redaktor:  
**İradə TUNCAI**

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnməmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.  
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPİTAL Bankın 1 sayılı Nəsimi rayon filialı.  
kod: 200112 h/h VÖEN 9900003611  
Müxbir hesabı: AZ37NABZ01350100000000001944  
S.W.I.F.T. Biki: AIBAZ 2x hesab N:  
AZ42AIB38070019441100451111 VÖEN: 1300456161  
İndeks:0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.  
Telefon: 538-05-50, 538-51-31, 434-55-98  
Faks: 539-80-26  
adaletqezeti@rambler.ru  
adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Tiraj: 2000  
Sifariş: 47  
Çapa imzalanmışdır:  
11.01.2021